

**KÜRD** xalqı mübariz və qəhrəman xalqıdır  
H.Əliyev

# DİPLOMAT

Nº 15 (126), 22 - 28 İyun Hezîran sal 2011  
Ji meha şûbatê sala 2003-a tê weşandin

Həftəlik İctimai-siyasi qəzet  
Rojnama heftename civakî û sîyasî

Qiyməti,  
Hêjaye 40 qəpik

Bilirsən, nə etmiş kürdlər bir zaman?  
Qurtarmış İslami çox ağır dardan!

Qədim Avropanın xaçpərəstləri,  
Yüz illər sindirmiş göy məscidləri.

Müsəlman keçmişin öyrənsə əgər,  
Kurdün dərgahına daim baş əyər.


Səbahəddin Eloğlu



Səh. 5

Prezident İlham Əliyev: Mührəbə hələ başa  
çatmayıb. Atəşkəs o demək deyil ki, sülh vardır

Barzanî bi awayekî demkî dê  
serokatiya civata asayışê bike



Səh. 4

Ocalan piştgirî da  
biryara boykotê



Səh. 4

Parlamenterên kurd  
ê neçin Meclîsê

Çandar rapora  
xwe ya derbarê  
pirsa Kurd de  
eşkere kir

Səh. 3



Bazirganiya Kurdistan û Brîtanya  
Sandeyeke hikûmeta herêma Kurdistanê  
ya bazirganî serdana Brîtaniyayê dike

Səh. 5



Səh. 8

MUĞAMLARLN ŞAHİ  
BAYATI KÜRD



Талабани и Барзани пытаются  
вновь примирить иракские блоки



Səh. 6



Ev hapsini  
önleyen poz

Səh. 7

## Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanat qəbul etmişlər



İyunun 24-də Kazanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışqların yekunlarına əsasən birgə bəyanat qəbul etmişlər.

Bəyanatda deyilir: "2011-ci il iyunun 24-də Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının prezidentləri Kazanda görüşmüş və onların tapşırığına əsasən, Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinin Əsas Prinsipləri layihəsinin razılaşdırılması məqsədile aparılan

işin gedişini nəzərdən keçirmişlər. Dövlət başçıları bir sıra məsələlərə dair qarşılıqlı anlaşma əldə edilməsini, bu məsələlərin həllinin Əsas Prinsiplərin bəyənilməsi üçün şərait yaradılmasına kömək etdiyini bildirmişlər.

Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi Rusiya, ABŞ və Fransa liderlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi probleminə daimi diqqətinə görə onlara minnədarlıq bildirmiş və Rusiya Federasiyası Prezidentinin razılışma əldə edilməsinə kömək üçün göstərdiyi şəxsi səylərini yüksək qiymətləndirmişlər".

## Florida ştatının Mayami-Deyd dairəsində mayın 28-i "Azərbaycanın milli bayram günü" elan edilmiş və Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınmışdır



edir. Florida ştatının Mayami-Deyd dairəsi mayın 28-ni Azərbaycanın milli bayram günü elan etmişdir. Bununla əlaqədar qəbul edilmiş proklamasiyada qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi BMT tərəfindən qəbul edilmişdir, onun ərazisi 33.440 kvadratmil (88.610 kvadratkilometr) olmaqla Qarabağ regionunu və Naxçıvan eksklavını da əhatə edir.

Bir məqam xüsusi vacibdir ki, Qarabağa münasibətdə "anklav" deyil, "region" terminindən istifadə edilmiş, Naxçıvan isə haqlı olaraq eksklav adlandırılmışdır.

Mayami-Deyd dairəsinin proklamasiyاسında Florida ştatının ictimai həyatında Azərbaycan-Amerika Şurasının rolü da vurgulanır.

Amerikanın şəhərləri və ştatları tərəfindən Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmasından ibarət zəfər yürüşü davam

## Mehriban Əliyeva: Azərbaycan dünyanın ən sürətli iqtisadi inkişaf tempinə malik ölkədir

Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik ölkədir. Bu, bize ölkəmizi inkişaf etdirməyə, səhiyyə, təhsil və mədəniyyət sahələrinə xüsusi diqqət yetirməklə çox vacib sosial programları həyata keçirməyə imkan yaradır.

AzərTAC xəbər verir ki, bu fikirləri Brüsselde Krans Montana Forumunun rəsmi naharında iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və ISESKO-nun xoşməramlı səfəri, Milli Məclisin deputati Mehriban xanım Əliyeva demişdir.

Müstəqil ölkə kimi Azərbaycanın bazar iqtisadiyyatı, modernləşmə siyasetini həyata keçirdiyini, qanunun alılıyini təmin etdiyini bildirən birinci xanım Azərbaycanın Avropa ilə çox güclü münasibətləri olduğunu demişdir.

Mehriban xanım Əliyeva Avropa



İttifaqına üzv dövlətlər ilə ölkəmiz arasında ikitərəflı münasibətlərin qarşılıqlı fayda və hörmətə əsaslandığını qeyd etmişdir.

"Artıq on ildir ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Bizim münasibətlərimiz uğurla inkişaf edir və yeni mərhələyə qədəm qoyur", - deyə Mehriban xanım Əliyeva qeyd etmişdir.

## Pakistan'da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümü qeyd olunmuşdur



Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümü münasibətlə Pakistanın Islamabad şəhərində mərasim keçirilmişdir.

Mariott mehmanxanasında keçirilmiş mərasimə Pakistanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin İslamabadda akkreditə olunmuş səfirləri, generallar, hərbi attaşelər, Pakistanda təhsil alan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, həmvətələrimiz və başqaları qatılmışlar.

Mərasimdə ali qonaq qismində Pakistan Hərbi Hava Qüvvələrinin komandanının müavini, aviasiya marşalı Asim Süleyman iştirak etmişdir.

Əvvəlcə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həsr olunmuş film göstərilmişdir.

Sonra ölkəmizin Pakistandaki səfiri Daşqın Şikarov Silahlı Qüvvələrinin yaradılması, kadr hazırlığının tarixi, Azərbaycan ordusunun inkişafının əsas

mərhələləri barədə ətraflı məlumat vermişdir. Respublika Silahlı Qüvvələrinin günü-gündən inkişaf etdiyini vurğulayan diplomat Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun istənilən tapşırığı yerinə yetirmek iqtidarında olduğunu demişdir.

Asim Süleyman isə Azərbaycan-Pakistan münasibətlərindən danışmışdır. Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın səviyyəsindən məmənunluğunu bildirən ali qonaq bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu vurğuladı.

Azərbaycanın Pakistandakı hərbi attaşesi, polkovnik Daşdəmir Məmmədov da ümummilli idarı Heydər Əliyevin Azərbaycan ordusunun formallaşması sahəsindəki xidmətlərindən, ölkəmizdə ordu quruculuğunda aparılan uğurlu siyaset və nəticələri haqqında danışmışdır.

Mərasim Pakistanın dövlət televiziyası - PTV-1 və digər kütłəvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

# Çandar rapora xwe ya derbarê pirsa Kurd de eşkere kir

**Rojnameger û nivîskar Cengîz Çandar rapora xwe ya ku li ser vemuştinâ pirsa Kurd ji çekan e di konferansa TESEVê de eşkere kir**

Rojnameger û nivîskar Cengîz Çandar rapora xwe ya ku li ser vemuştinâ pirsa Kurd ji çekan e di konferansa TESEVê de eşkere kir. Rapor lêkolîneka encama hevdîtinê li gel gelek berpirsîn Tirk û kur e, serokomar Abdullah Gul jî tê de bi rayedar û burokratên dewletê, endamên hikûmetê, siyasetmedarên tirk Celal Talebanî Nêçîrvan Barzanî û Murat Karayilan jî tê de bi pêşengên Kurdan, berpirsîn BDP-ê yEn PKK-ê û KCK-ê parêzerên Ocalan û endamên PKK'yên çiyê û Ewrûpayê pêk tê. Rapor encama xebat û hevdîtinê û hevpeyivînê salekê ye. Wek çareseri ew bi kurtî di 7 xalan de xulase dibe.

Li gor Çandar, bi azadkirina siyasetmedarên girtî yê KCKê, rawestandina operasyonê leşkerî, domandina bêçalaktiya PKK, xistina bendava hilbijartînê, ji nû ve nasandina hevvelatîbûnê di destûrê de, eşkerekirina statuya Kurdan a di destûrê de, sererastkirina şert û mercen



Ocalan û ji bo aştiya civakî efûyeke gav bi gav ê pirsa Kurd çareser bike.

Weqfa Etûtên Civakî û Aborî ya Tirkîyê (TESEV)ê bi navê "Konferansa Bernameya Demokratîkbûnê" doh li otela Nippon Stenbolê konferanseki li dar xist. Konferans dê du rojan dewam bike. Di konferansa TESEVê de raporê ku ji bo demokratîkbûnê di sala borî û îsal hatine amadekirin dê bên nîqaş kirin. Axaftina vekirinê ji hêla serokê Lijneya Rêveberiyê ya TESEVê Can Paker ve hat kirin. Paker, bal kişand ser girîngiye konferansê û destîşan kir ku di nav 48 saetan de di nav civakî de gesadanek derket holê. Paker, got ku niha her kes berpirsyar e, dîroka cîhanê nîşan daye ku pirsgirêk tenê bi riya qanûnan çareser dibe. Paker, bibîrxist ku pêwist e

cûdakirin. Em niha çi biparêzin bila biparêzin em nikarin bê PKK pirsê çareser bikin. Ger em bixwazin pirsê çareser bikin divê xîtabê PKK bîkin. Herwiha tecrûbeyê navneteweyî jî derxist holê ku ger bi leşkeriyê pirs çareser nabe êdî dema axaftinê hatiye. Êdî hevdîtina bi Ocalan re civak jî qebûl dike. Hevdîtina Ocalan û dewletê ne tiştekî nû ye. 12 sal in didome. Divê rîbazîn çareseriyê bên guhertin. Divê wek girtiyekî ji rîzê neyê dîtin. Divê dewlet wekî partnerê çareseriyê bibîne û muzakerê bike."

Çandar, di raporê de pêşniyarên çareseriyê wiha rîz kirin:

1- Ji bo di nava aliyan de (Devlet û PKK) hola çareseriyê bê avakirin divê baweriya li hemberî hev bê xurtkirin. Ji bo vê yekê jî divê berî her tişti şaredar û siyasetmedarên Kurd

hikûmet krîzê dernexe, destûreke nû derxe û derbasî rûpelîn dîrokê bibe.

## Çandar rapora xwe eşkere kir

Di rûniştina yekem a bi navê 'Edaleta di dema derbasbûnê de' mijara "Bê çekbûn û Aşti: PKK dê çawa çekan deyne?" hat nîqaşkirin. Rojnameger û nivîskar Cengîz Çandar, rapora ku derbarê pirsa Kurd de amade kiribû di konferansê de eşkere kir. Çandar bi gelek derdoran re hevdîtin pêk anije û encamên wan hevdîtinan kir rapor. Çandar, di konferansê de bal kişand ser zehmetiyê xebatên xwe û got: "Min rapora xwe wek kesekî kor û ker amade kir. Em li ser çawa dê asta şîdetê kêm bikin û pirsê çareser bikin rawestiyen. Heta niha ji ber ku bi şîdetê pirsa Kurd nehat çareser kirin, me wek serhildana Kurd binav kir. Dema wek serhildan hat nirxandin, tespîta pirsa Kurd derket holê. Vêna rastiyeyeke din derxist holê û ev rastî PKK û pirs a Kurd wekhevin û nayê

ên ji doza KCKê hatine girtin bênd berdan.

2- Ji bo rewş û hola bawerî û ewlehiyê bidome, divê berî her tişti agirbesta dualî çêbibe. Ji ber vê yekê divê PKK bêçalakiya xwe berdewam bike û Artêşa Tirk jî dawî li operasyonan bîne. Herwiha divê rî li pêşîya gavê provokatif bê girtin. Divê li şûna operasyonê siyasî û leşkerî rî li pêşîya qada sivil bê vekirin.

3- Ji bo daketina ji çiyê pêk bê, divê berî her tişti bingeha zagonî û hîquqî bê avakirin. Divê karibin êdî di qada legal de siyasetê bikin. Herwiha ji bo karibin siyasetê bikin jî divê zêdetir karibin iradeya xwe di meclîsê de temsîl bikin. Divê doza KCKê betal bibe û Kurd karibin xwe bi berfirehî di meclîsê de temsîl bikin. Ji bo vê yekê jî divê benda hilbijartinê ya ji sedî 10 bê daxistin.

4- Heta gavê jor neyê avêtin pirsa Kurd li ser bingehêkî hîquqî nayê çareserkirin. Ji bo vê yekê jî divê berî her tişti destûreke demokratîk û hevvelatîbûneke demokratîk bê avakirin. Herwiha divê mafê perwerdeya zimanê dayikê jî bê dayîn û parastin.

5- Di amadekirina destûra nû de divê statuya Kurdan a Tirkîyê bê nasîn û cih bide nasnameya hemû Kurdan. Li gor vê yekê divê Tirkîye li gor şertê Rêveberiyê Herêmî yê Konseya Ewrûpayê tevbîgire.

6- Divê rol û hewldana Abdullah Ocalan a ji bo çareseriyê baş bê zanîn û li gorî vê rol û misyona wî şert û mercen wî yê girtîgehê bêna başkirin. Ger şert û mercen wî yê girtîgehê bêna başkirin dê rî li pêşîya çareseriyê veke û daxistina PKK'yan a ji çiyê hêsan bike. Divê ev başkirina şert û mercen Ocalan heta serbestberdana Ocalan jî di nava xwe de biparêze.

7- Ji bo daketina çiyê dest pê bike divê ev pêşniyar gav bi gav bêna kirin. Ji bo vê yekê pêşniyar û nerînê PKK û muxalifên PKK û herwiha rayedaren dewletê hatin wergirtin û li gor wê ev rapor hat amadekirin. Divê Efûya giştî ne tenê PKK, bi hezaran kesen ji PKK qut bûne jî hembêz bike.

Hun dikarin temamiya raporê ku bâ tirkî ye wek PDF ji lînka xwarê daxin:

[http://www.tesev.org.tr/UD\\_OBJS/PDF/DEMP/Dagdan%20nis-Son%20Hali-web.pdf](http://www.tesev.org.tr/UD_OBJS/PDF/DEMP/Dagdan%20nis-Son%20Hali-web.pdf)

# Celal Talibanî vegeeria bexdadê

**Cela Talibanî vegeeria Êraqê**

Paş tevlîbûna konferansa binbirkirina terorîsmê li Cîhanê ku li Tehranê hat li daxristin, Mam celal bi şandeya xwe ve vegeriya paytexta Êraqê.



Hat zanîn ku pêş vegera Talibanî bi Êraqê re, havdîtineke taybet bi rîberê şoreşê Elî Xaminêyi re pêk anîye.

Li gor ragihandinan di hevdîtinê de li ser peywendiyê her du welatan di hemû waran de, gotûbêj hatiye kirin.

Her wiha her du aliyan hêvîyên xwe ji bo xurttirkiyâna peywendiyan û parastina berjewendiyê her du aliyan dane xuyakirin.

# BDP serdana kampa penaberên Sûriyeyê kir

Hat zanîn ku şandeyakî Partiya Demokrasî û Aştiyê (BDP) serdana kampa penaberên gelê Sûriyeyê li Antaliyeyê kir da ku rewşa wan ji nêz ve bişopîn e.



Her wiha şandeya navborî ji cîgîrê hevserokê giştî yê BDP'ê Osman Ergîn, Parlamentera Eniya Ked û Demokrasî û Azadiyê ya Amedê Nûrsel Aydogan, Endamê MP ya BDP'ê Mîhdî Perînçek û rîveberên BDP'ê yê Hatayê pêk hatîbû.

Di wê serdanê de, Şandeya BDP'ê digel penaberan axifiye û guhdarî axîfînê wana jî kiriye da ku her kes rewşa jîyanî ya wê kampê şirove bike û daxwazên xwe pêşkêş bikin.

# Sedon: Komîteya yasayê, yasaya partiyêni siyasî gotûbêj kir

Endamê komîteya yasa û parlamentere Hevpeymaniya Kurdistanî Misîn Sedon ragihand ku iro komîteya yasa ya parlamento ya Êraqê dest bi gotûbêjkirina yasaya partiyêni siyasî kiriye. Derbarê wê mijaré de, Sedon ji PUKmedia'ye re ragihand ku iro dîdar û cîvînên girîng di navbera aliye ni siyasî yê Êraqê de derbarê gotûbêjkirina yasaya partiyêni siyasî pêk hatin. Di dirêjahiya axiftina xwe de, Sedon da zanîn ku dê rîexistinê sivil jî besdarî ciñen wê komîteyê bibin û dê daxwaza wan jî li ber çav bête girtin.



# Swêstra: Xwepêşandina Kurdan li dijî desthilata Şamê pêk hat

Hat zanîn ku li welatê Swêsrâyê, hejmarek ji Kurdên tarawgehê ji bo piştigiriya xwepêşanderên sivil li Sûriyeyê, li ber bâlyoz xaneye a Rûsiyeyê xwepêşandanek pêk anîn.



Her wiha di wê xwepûşandanê de, dirûşmîn ketina şerîyeta rîjîma Ba'esê hat avêtin û ji balyozxaneya Rûsiyeyê daxwaz kirin ku bila Rûsiyeyê hevkariya rîjîma Sûriyeyê li dijî xwepêşanderên sivil neke.

## Celal Talbanî girtina leşgergehê Eşref ragihand



Avestakurd - Îro (25-6-2011) serok komarê Iraq'a Federal Celal Talbanî di kon-gireyekî çapemiyê de li Tehranê ragihand ku wê ta dawiya sala 2011 an

leşgergehê Eşref yê Mucahidên Elxelq; opsiyona çekdar ya Iranê were girtin.

Leşgergehê Eşref li Iraqê; herêma Bedadê ye, derdora 3400 endamên Mucahidên Elxelq tê de dijîn, ew ji dema cenga di navbera Iraq û Iranê (1980-1988) de bi piştgiriya diktatorê Iraqê Sedam Husêن hatiye damezirandin, piştî têkçûna rêtîma wî di sala 2003 an de, hêzên Amerîkî çekêñ Mucahidên Elxelq yên di leşgergehê Eşref de ji dest wan girtibûn.

## Partiya almanî SPD Konferansa piştgiya şoreşa Sûriyê çêkir



Avestakurd - Li Almanya b a j a r ê Frankfurt, partiya almanî SPD ji bo piştgiriya şoreşa Sûriyê konferansek çêkir.

Civîn ji aliye Uta Zapf ve hate vekirin.

Xanim Zapf di axaftina xwe de diyar kir ku li Sûriyê milet ji aliye rêtîmê ve tê êşandin û divê piştgiriya wan were kirin.

Di civînê de zêdetirî 60 kesan besar bûn, piraniya wan Kurd bûn.

Ji K.K.H.li Almanya û gelek kesen serbixe amade bûn.

## Wê 200 kesyetî ji oposîzyona Sûriyê li Şamê lihev bicivin



Avestakurd - Wê di roja Duşema 27-6-2011 an de, 200 kesyetî ji o p s i z y o n a Sûriyê di hotêla Şîraton de li bajare Şamê lihev bicivin û wê rewşa Sûriyê geftûgo bikin,

ta ku bikaribin pelgeyeke pêşniyar ji bo çare-seriyeji ji aloziyêñ rewşa Sûriyê re pêşkêş bikin.

Kesayetiyêñ ku wê di civînê de besdar bibin, wê ji oposîzyona Sûriyê ya hindir bin, wek: Mîşêl Kîlo, 'Arif Delîlê, Fayêz Sara ...h.d.

## Gencêñ efrînî ji gotara Esed re got 'na'

Duh li bajarê Efrînê bi sedan ciwanêñ Kurd derketin ser cada û kolanêñ bajêr û gotara serokê Sûriyeyê bi tundî şermezár kir.

Duh li bajarê Efrînê bi sedan ciwanêñ Kurd derketin ser cada û kolanêñ bajêr û gotara serokê Sûriyeyê bi tundî şermezár kir.

Di diruşmîn xwepêşanderan de, 'na ji bo gotûbêjîrin digel kujeran' (Desthilata Sûriyeyê) û şoreş êberdewam be heta serketinê' hebûn.

Di dawiya xwepêşandanê de, ciwanêñ Kurd got: 'Azadî, gelê Sûriye her yek e, Sûriye Azad e Azad e, Beşar derkeve derve, bijî Der'a, Banyas, Hame û Cisir El-Şigur'.

Yekser hêzên ewlehiya rêtîma Sûriyeyê xwe li hemberî ciwanan negirt û êrişike dijwar bir ser xwepêşanderan, bi tund û tûjî ciwanêñ xwepêşander jihev dûrxistin.

# Ocalan piştgirî da biryara boykotê



Parêzeran ragihand ku piştî betalkirina parlamente riya Hatîp Dîcle biryara neçûyîna nav Parlamentoyê ya ji aliye parlamente riya Eniya Ked, Azadî û Demokrasiyê ve hatiye girtin, Ocalan wek biryareka 'rast û di cî de' dibîne.

Parêzeren Rêberê PKK-ê Abdullah Ocalan bi muvekilên xwe re hevdîtina asayî ya heftanê duh kir û ji Girava Îmraliyê ve geriyan. Parêzeran ragihand ku piştî betalkirina parlamente riya Hatîp Dîcle biryara neçûyîna nav Parlamentoyê ya ji aliye parlamente riya Eniya Ked, Azadî û Demokrasiyê ve hatiye girtin, Ocalan wek biryareka 'rast û di cî de' dibîne.

Parêzer piştî hevdîtina yek

demjimêrî (yek saeti) ya bi Ocalan re danê êvarê ji Girava Îmraliyê ve geriyan û rastî refa roj-namegeran hatin. Parêzeren der barê hevdîtinê de tu daxwiyanî neda. Lê li ser pirsa roj-namegeran a 'Ocalan ji ber betalkirina parlamente riya Hatîp Dîcle biryara parlamente riya Eniya Ked, Azadî û Demokrasiyê ya neçûyîna Parlamentoyê çawa nirxand', parêzer Omer Gunes got: "Ocalan got ku ew biryara boykotê rast û di ^ci de dibîne."

## Parlamente ri ê neçin Meclîsê



Piştî civînê hate ragihandin ku bi yekdengî biryar hatiye girtin ku BDP nece Meclîsê

NÜÇEYÊ PARVEKE: MEZİNAKİYA TÎPAN:

Civîna BDP ya li Diyarbekirê destpêkirî bi dawî bû. Parlamente ri Bloka Azadî û Demokrasiyê ku di 12-ê hezîranê hatibûn hilbijartîn ji bo piştgirî bidin Hatib Dîcle û parlamente ri din yên ku hîn jî di hepsê de biryar da ku neçin Parlamentoyê

28 parlamente ri ku di nav wan de Altan Tan, Ahmet Turk, Hasip Kaplan, Sirri Sureya Onder jî hebûn ji ber daxistina parlamente ri Hatib Dîcle li Diyarbekirê civiyan

Piştî civînê hate ragihandin ku bi yekdengî biryar hatiye girtin ku BDP nece Meclîsê

Ji alî din demeka piştî vê agahiyê Ahmet Turk ragihand ku wan hê biryara boykotkirina parlamentoyê nedaye.

## Ji bo kêmkirina zixta li ser Sûryê Hizbolah dê şerê Îsraîl bike



Çavkaniyênen nêzîkî Hizbolah a libnanî ji ajansa Reuters eşkere kriye ku, ji bona ku zixta navdewletî li ser rijma Sûryê kêm bibe, Hibolâh xwe ji bo şerekî li dijî Îsraîlê amade dike.

Berpirsekê libnanî yê pispor di aydolojiya Hizbolah de dibêje ku Hizbolah bi awayekî eşkere tedexulê di rewşa Sûryê de nake, jiber ku ew tiştekî navxweyî ye, lê dema bibîne Rojava hewila jinavbirina rijêma Sûryê dike, hîngê hizbolah bêdeng namîne û dê bi hemû îmkanên xwe hewil bide zixta Rojava li ser Sûryê kêm bibe, ji ber ku li gor Hibolâh; Ew şerê Amerîka û Îsraîlê ye li dijî Sûryê.

Hizbolah gelek bi hişyarî cavdêriya rewşa Sûryê dike û Hizbolah gelek bi hişyarî cavdêriya rewşa Sûryê dike û

gelek ji serhildan û xwepîşandanên cemawerê sûrî, li dijî hevalbenda wê, dilgiran û nerehete. Lê Hizbolah piştgirîa serhildanen Tunis, Misir û Behreyêne dikir.

Lêkolînevan bi dûr dizanin ku şerekê herêmî di navbera Sûryê, û Hizbolah li dijî Îsraîlê ku, Amerîka piştgiriyê lê dike, dest pê bike, lê dibe şer di navbera Hizbolah û Îsraîlê de çê be.

Siyasetmedarê libnanî Usmae Sefa dibêje: Dibe ku hindek pevçûnên sînordar li vir û li wir rû bidin, lê şerekê herêmî di berjewendîya tu aliyan de nîne. Nuh herêm ber bi guhertinê mezin diçe...lê hêsta ne diyare ew rewş dê çewa bê rêxistin û di ber bi kûve biçe?

Li gor şarezayan, Rijêma Sûryê, weke Amerîka dixwaze, jinav naçe, eger hilweşe jî dê tesîra wê sînorêne sûrî derbas bike. Hemû hevbendêne sûrî naxazin rijêma sûrî hilweşe û amadene wê biparêzin eger bi şer jî be.

Berpirsekê libnanê dê bêje: Hemû alternatif vekirîne, heta vekirina bereyê Colan û başûrê Libnanê jî. Ew xwepîşandanen li ser sînorêne Sûryê-Libnan û Îsraîlê di meha borî de çêbûyn, nameyek bû ku Sûriya li dijî Amerîka û Îsraîlê ne bi tenê ye.

Hîlal Xeşan lêkolînevanê siyasi li zanîngeha Amerîkayê li Libnanê dibêje: Hizbolah gelek ji bûyêrîn li Sûryê diqewimin dilgiran û ditirs e. Bahozê destpêkiriye û dibe her tiş bê guhertin. Di her rewşkê de be û her tişê li Sûryê biqewime dê ne di xêra Hizbolah de be.

Augustus Richard Norton ku, kitêbek li ser Hizbolah nîvîsiye, bi dûr dizane ku şerekê herêmî yê berfireh çê bibe, lê dibêje ku dibe di navbera Libnanê û Îsraîlê de şer bibe û dibe ku Îsraîl êrîşê bo ser libnanê dest pê bike daku Hibolâh izole bike.

# Barzanî bi awayekî demkî dê serokatiya civata asayışê bike

Biryar e postê berpirsê Civata Asayısa Herêma Kurdistanê bighe Partiya Demokrata Kurdistanê (PDK) û postê rêveberê Dezgeha Asayısa Herêma Kurdistanê jî bighe Yekîtiya Niştimanî ya Kurdistanê (YNK).

Li dor berpirsiyariya civata asayışê de egereke bihêz heye ku berpirsyaretiya wê berpirsê niha yê Ajansa Parastina Kurdistanê Mesrûr Barzanî werbigre, lê belê hê berendamê YNKê bo serokatiya dezgeha asayışê yekâlî nebûye.

Roja 14.06.2011ê serokê herêma Kurdistanê Mesûd Barzanî di ragehandina qonaxa yekem a reforman de, amaje bi wê yekê da ku yasaya Civata Asayısa Herêma Kurdistanê û Dezgeha Asayısa Herêma Kurdistanê ji aliyê parlamento Kurdistanê ve hatiye pesendkirin û herdû yasa wek "bingehê yekxistina yekcarî ya dezgahê asayışê li Herêma Kurdistanê li ser bingehêkî yasayı bo zêdetir xizmetkirina welat û anîna asayışê ji hevwelatiyan re" wesif kir.

Parlementoya Kurdistanê herdû yasayên Civata Asayısa Herêma Kurdistanê jimare 4 a sala 2011ê di 02.05.2011ê de û yasaya Dezgeha Asayısa Herêma Kurdistanê jimare 5 a sala 2011ê di 03.05.2011ê de



pesend kirin. Lê belê heta niha bi tevahî ne diyar e dê kî serokatiya wan herdû dezgahan bike û ew yek jî ne diyar e ka herdû dezgahê asayışê dê kengî bi tevahî bênen yekxistin kirin.

Derbarê vê mijarê de seroka Fraksona Kurdistanî li parlamento Kurdistanê Sozan Şehab ji Rûdawê re got: "Biryar e serokê herêma Kurdistanê Mesûd Barzanî bi awayekî demkî serokatiya civata asayışê bike û piştre ji bo serpereştikirina wê civatê kesekî destnîşan bike." Şehab wiha axîfî: "Tê çaverê kirin Mesrûr Barzanî ku niha berpirsê Ajansa Parastina Asayısa Herêma Kurdistanê ye bibe serpereştarê civata asayışê."

Li gor wê yasaya ku parla-

mentoya Kurdistanê pejirandî, Civata Asayısa Herêma Kurdistanê ji Dezgahê Asayısa Giştî, Rêveberiya Giştî ya Îstîxbarata Serbazî ser bi Wezareta Pêşmerge, Ajansa Parastinê (PDK) û Dezgaha Zanyarî (YNK) pêk tê û rasterast bi serokatiya herêma Kurdistanê ve girêdayî dibe.

Derheqê Dezgahê Asayısa Herêma Kurdistanê de jî ka gelo piştî yekxistinê kî dibe serokê wê, Sozan Şehab got: "Ew post dighe kesekî YNKê, lê belê heta niha yekalî nebûye ka di nav YNKê de wê kî wî postî werbigre. Niha behsa navê dû kesan geleki tê kirin, ew jî Celal Şêx Kerîm û Hakim Qadir in. Lê hê yekalî nebûye dê ji herdûyan kî wî postî werbigre."

# Gul bang li BDPê kir

Piştî biryara Dezgeha bilind ya hilbijartinê (YSK) Kurdistan cardin tevlîhev bû. Wek tê zanîn li Kurdistanê 6 berendamê serbixwe yên ku hatîn hilbijartin di girtîgehê de ne. Hatib Dicle jî yek ji wan e. Lê piştî hilbijartina YSK-ê parlementeriya Dicle îptal kir.

Li ser vê biryara YSK-ê, parlementerên serbixwe biryar dan ku, eger parlementeriya Dicle neyê iadekirin ew jî naçin parlementoyê. Abdullah Ocalan û Murat Karayilan jî ev biryara YSK-ê hate protesto kirin. Wek hercarê di navbera xwepêşandan û polisan de hevçün çebûn.



Li ser van bûyeran serokkomarê Türkiye Abdullah Gul daxuyaniyek belav kir û da xuyakirin ku, çareseriya hemî pirsigirekan di parlementoyê bi metodên demokratik e. Bangî BDP-ê kir û got werin di parlementoyê de cihê xwe bigrin.

# Li Amazonê qebîleyeke nû hate dîtin

Avestakurd – Berî niha çend cara li daristananen Amazonê bi riya wêneyên peykê qabile ên çermsooran hatibûn dîtin, lê ev cara yekê ye Jimareke li dora 200 kesan têne keşif kirin.

Berî niha çend cara li daristananen Amazonê bi riya wêneyên peykê qabile ên çermsooran hatibûn dîtin, lê ev cara yekê ye Jimareke li dora 200 kesan têne keşif kirin. Wênyênu ku bi riya peykê ên qebîlaya li welatê Brziliya li ser sînorê welatê Perû ku di nava daristananen Amazonê de hatine kişandin, di çapemaniya cihanê de cih girt. Qebîla ji cihanê qut jiyan dikin û li dûrî hemû pêşketinê cihanêne. Bi gotineke din, qebîle di nava jiyanan destpêka mirovatîye de dijî. Berdevkê Saziya Navnetewî a Çermsooran (Funai) di daxûuniya xwe de got "Cara yekemîne şopa qebîleya ku Jimara xwe nêzîkî 200 kesane tê dîtin."



# Bazirganiya Kurdistan û Brîtanya Şandeyeke hikûmeta herêma Kurdistanê ya bazirganî serdana Brîtaniyayê dike



Şandeyeke hikûmeta herêma Kurdistanê bi serokatiya Sînan Çelebî wezîrê bazirganî û pîşesaziyê û Semîr Ebdula wezîrê şaredarî û tûrîzmê digel hijmareke nûnerên kompaniyêne herêma Kurdistanê serdana Brîtaniyayê dikin.

Armanc ji serdana vê şandeyê bo Brîtaniyayê, teşwîqkirina şîrket û kompaniyêne brîtaniye ku qesta herêma Kurdistanê bikin û li wêr sermayeyê xwe bi razînin, herwesa zelalkirina rewşa siyasî û emnî ya herêma Kurdistanê weke herêmeke aram û bi istîqrar li Iraqê ye.

Şandeya herêma Kurdistanê dê roja 27ê vê mehê besdariyê di foruma beznesa Kurdistanê ku ji aliyê nûneratiya hikûmeta herêma Kurdistanê y ali Brîtaniyayê û saziya ivestkariyê ya ser bi wezareta karûbarêne derve ya brîtanîve hatiye organîzekirin. bike.

Li dor vê serdana bo Brîtaniyayê, Semîr Ebdula

şarezayîya derve jî heye.

Beyan Samî nûnera hikûmeta herêma Kurdistanê ya Brîtaniyayê got:

- Em kîfxwes in ku wezîrên hikûmeta Kurdistanê, karbidest û nûnerên sektora pîşesaziyê serdana Brîtaniyayê dikin. Ev serdan dê envamên konferansa parsal bîhêzir bike. Herwesa dê dostanî û bazirganiya navbera Kurdistan û Brîtaniyayê berdewam bike.

Ji bilî besdariyîne di formula Londonê de, herwesa şandeya herêma Kurdistanê dê digel grupa parlamenteriyan dosten kurd ku ji hemû partiyan pêk tê û digel rayedarên hikûmeta birîtanî jî bicivin.

Herwesa şandeya bazirganiya herêma Kurdistanê dê serdana Skotlan û İrlandayê jî bikin û dê digel berprisêne wan welatan jî, ji bona pêşxistina bizava bazirganî bicivin.

# Necîb: Guherîna pereyê Iraqê di rojevê de nîne



Endama lêjneya darayî ya parlamento Iraqê Necîbe Necîb, diyar kir ku, heta niha guherîna pereyê Iraqê neketiye rojevê.

Necîbe Necîb ji AKnewsê re eşkere kir û got ku heta niha guherîna pereyê Iraqê neketiye rojeva lêjneya darayî de "Em beriya çendekî digel banka navendî ya Iraqê û wezîrê darayî (finans) yê hikûmeta Iraqê civîyan, lê tiştekî wisa nehat rojevê."

Necîb got: Vê gavê nirxa dînarê Iraqê li hember dolarê Amerîkayê baş e û banka navendî kariye nirxa dînar li hember dolar sabit bike.

Endama lêjneya darayî, anî ziman, guherîna pere nabe sedema bilindbûna nirxa dînar, ji ber ku hinek tedbîrên jîmîyîrî hene ku divê ji aliyê banka navendî ve bêne pêkanîn ku nirxa dînar cêgir bibe.

Cend roj in, di medyayê de tê gotin ku pereyê Iraqê dê bê guhertin û sîfrîn wê bêne rakirin û nîvîsîn ser pereyan, dê bi kurdi jî bêne nîvîsandin.

## MUĞAM ADLARININ YARANMASI HAQQINDA

Muğam, şöbə və güşə adlarının yaranma tarixi ilə bu güne qədər bir çox müsiqici və ifaçılar maraqlanır. Muğamlar haqqında elmi traktatlar Şərqi böyük müsiqışunasları – Əbdülləqədir Məraqi, Səfiəddin Ürməvi, Əl-Fərabi və başqaları tərəfindən yaradılmışdır. Onlar öz elmi əsərlərdə müğamların yaranma tarixindən, şöbə və güşələrin bir-biri ilə qarşılıqlı əlaqəsindən, müsiqİ alətlərdə istifadə olunan ifaçılıq strüx'lərdən və bir çox başqa xüsusiyyətlərdən bəhs edirlər.

Bütün muğam, şöbə və güşə adlarının yaranma tarixi dörd qismə bölünür:

1. Say adları
2. A) yer, məkan adları.
- b) xalq, tayfa, qəbilə adları.
3. Tarixi şəxsiyyət və ifaçının adı ilə bağlı muğam və şöbə adları.
4. Müxtəlif adlar.

Say adı ilə bağlı olan muğam və şöbələr bunlardır:

1. Yegah
2. Dügah
3. Segah
4. Çahargah
5. Pəncgah
6. Şeşgah
7. Həftgah

Müasir ifaçılıqda adlarının çəkdiyimiz müğamlardan yalnız dördü ifa olunur.

"Yegah"- "Rast" müğamının ikinci adıdır. Fars dilində işlədilən "Yegah" (birinci) sözünün mənası, ərəb dilində işlədilən "Rast" (düz, doğru, dürüst) ilə uyğun gelir. Keçmişdə və hal-hazırda türk müsiqisində "Rast" a bəzən "Yegah" da deyirlər.

"Dügah"- fars sözüdür, tərcüməsi – iki mövqe, məkan, vəziyyət, məcazi mənası – 2 vaxt deməkdir. Məsələn, axşam-səhər, gecə-gündüz vəs.

"Segah"- üç mövqe, məkan, vəziyyət deməkdir. Forma etibarilə "Segah" müğamına baxsaq, onun 3 böyük hissədən ibaret olduğunu görərik. Bu hissələr "Zabol", "Segah" və "Hissar-müxalif" dən ibarətdir.

"Çahargah" – qədim müsiqİ alımlarının fikrincə, göy gurultusu ilə əlaqədardır. Məhz təbiətin bu hadisəsi ilə əlaqədar olaraq yaranmışdır. Üzeyir Hacıbəyov "Çahargah" müğamının dinleyicidə coşgunluq və ehtiras hissi oyatlığını qeyd edir. "Çahargah" müğamı Yaxın Şərqi xalqları müsiqisində ən çox şöhrət qazanmış müğamlardan biri, onların müsiqisine mənsub muğam köküdür.


"Pəncgah" – "Rast" müğamının zil pərdəsidir. Bu hissənin ahəngi çox gərgin və ciddidir. "Pəncgah" şöbəsinin "Rast" dəstgahında tutduğu mövqe çox əhəmiyyəti olduğundan, "Rast" dəstgahı çox zaman "Rast-Pəncgah" da adlandırılır. İran müsiqisində də "Rast-Pəncgah" adlı müğamın olmasını fransız alimi Jan Dürinq özünün "İran müsiqisinin ənənələri və mənşəyi" adlı elmi kitabında bir daha təsdiq edir.

"Şeşgah" və "Həftgah" – müğam və şöbə adı kimi heç bir mənbədə qeyd olunmayıb. Lakin, Əfrasiyab Bədəlbəylinin "Musiqi lügəti" kitabında bu adlar diatonik səs düzümünün 6-ci və 7-ci səsi kimi şərh olunur. Burada maraqlı bir sual meydana gelir. Necə olur ki, eyni kökə sahib olan bu say adlarının bir qismi müğam və şöbə adı, digər qismi isə səs düzümünün pərdələri kimi adlanır?

Tarixdən məlumdur ki, keçmiş zamanlarda insanlar "7" rəqəmini ilahi rəqəm sayırlılar. Məsələn: "göy qurşağının 7 rəngi", "göyün 7 qatı", "kainatın 7 möcüzəsi", "həftənin 7 günü" və s. Buna misal ola bilər. Üzeyir Hacıbəyov "Azərbaycan müsiqisinin əsasları" adlı kitabında yazır: "Ərəb, İran və Avropa müsiqışunaslarına görə, qədim yunanlar 7 səma cismindən hər birinin Pifaqor tərəfindən icad edilmiş 7 tondan birinə uyğun olduğunu zənn edirlərmiş". Beləliklə, buradan belə nəticəyə gəlmək olar ki, keçmiş zamanlarda müğam müsiqisi 7 əsas avazdan ibaret olmuş və yuxarıda adları çəkilmiş ardıcılıqla adlandırılmışdır.

Davamı səh. 10-da

# Kürd Ovşarı Simfonik müğam



Fikret Əmirovun Kürd-Ovşarı Şur dəstgahı və Maani müğamı elementləri əsasında bəstələdiyi simfonik əsər. Qara Qarayev F. Əmirovun simfonik müğamları haqqında yazmışdır: "F. Əmirovun yaradıcılıq işinin məziyyəti ondadır ki, o, xalq dühəsinin əsrlərlə yaratdığı bütün xüsusiyyətləri saxlamaqla bərabər, müğamlara yeni məzmun verə bilmışdır. Ölmez müsiqİ poemaları onun təfsirində yeni şəkildə səslənir. Əmirov öz vəzifəsini dərindən dərk edərək zəngin məzmunlu, xəlqi dilli, orijinal formalı simfonik əsərlər yaratmışdır."

Muğamın yeni, o zamana qədər tanış olmayan orkestr səslənməsində təqdim edilməsi ideyası bəstəkara tarixi əhəmiyyətə malik bir məsələni - xalq müsiqisinin bədii formalarını Fvropa müsiqisi principləri ilə üzvi surətdə qovuşdurulmasına həyata keçirməyə imkan verdi. Bu, folklor ənənələri əsasında yetişərək dünya miqyaslı əsərlər səviyyəsinə yüksələn milli simfonizmin yeni, müstəqil bir sahəsinin bünövrəsini qoymuş simfonik müğamların yaranmasına təkan verdi. Öz müsiqİ təfəkkürünü xalq müsiqisinin janr və formalarından ayırmayan, bu formalarda öz ideyalarını, poetik duyularını və hissələrini ifadə edən F. Əmirovun

yaratdığı simfonik əsərlər Şərqi simfonik müsiqisinin inkişafında keçilməz yollardan birini açmışdır.

Tədqiqatçılar birmənalı olaraq qeyd edirlər ki, F. Əmirovun «Şur» və «Kürd-ovşarı» simfonik müğamları dilogiyadır, burada iki müstəqil əsər arasında müəyyən əlaqələr mövcuddur və onlar silsilə yaradır.

Bu silsilədə «Şur» əsas, «Kürd-ovşarı» isə köməkçi funksiya daşıyır. Belə ki, «Kürd-ovşarı» başqa əsas müğamın da tərkib hissəsi ola bilər. Şurun lirik-dramatik obrazlarından fərqli olaraq «Kürd-ovşarı»da mahni-rəqs xarakterli coşğun obrazlara daha çox diqqət verilir. Fikret Əmirov dilogiyida iki müğamın daha çox qovuşdurulmasına cəhd göstərir və bunun üçün müğamın ənənəvi üsullarından – məsələn, lad-tonal dayağına qayıdış, ilk ifadənin başlangıç registrdə səslənməsi kimi üsullardan istifadə edir. Eyni zamanda bəstəkar simfonik müğamlara ümumavropa klassik müsiqisine xas olan materialın təşkili principlərini daxil edir. Bunlar melodik əlaqələr, mövzuların ümumiyyəti, lad əlaqələri, leytembrlərdir. Belə ki,

«Şur»da (giriş hissəsində) melodiyanın başlangıç dönəməsi xüsusi əhəmiyyət kəsb edir. «Şur»un kompozisiyasında bu dönəmə leytema rolunu oynayaraq, bütün dilogiyanı çərçivəyə alır. Maraqlıdır ki, bəstəkar mövzunu klarnetə tapşıraraq onun tembr səslənməsini də saxlayır.

«Kürd-ovşarı» müğamı zərbli müğamların müsiqİ materialına əsaslanır. Zərbli müğamlar müşayiətdə səslənən metrik cəhətdən dəqiq müsiqİ ilə sərbəst improvisasiya üsulunu özündə uyğunlaşdırır əsərlərdir. «Kürd-ovşarı»nın dörd bölməsindən – «Ovşarı», «Şahnaz», «Kürdi», «Mani» – üçü zərbli müğamdır, biri isə – «Şahnaz» müğam bölməsidir. Burada yalnız

bir təsnif var. Giriş xalq mahnısına əsaslanan solo klarnetin müşayiəti ilə lirik melodiya ilə başlanır.

### Not nümunəsi

Klarnetin solosu girişin məhdudlaşdıraraq onu özünəməxsus üç hissəli formaya çevirir. Surinalı trubaların və simli alətlərin dəqiq ritmik müşayiəti zərbli müğamın xarakterini qabarıl şəkildə göstərir.

«Ovşarı» şöbəsində refren orkestr tuttisi ilə ifa olunur. Burada qədim aşiq mahnısı olan «Ovşarı»dan dəraməd kimi istifadə edilmişdir. Bu dəramədə bəstəkar «Şur» mağimindən «Simai-Şəms» şöbəsinin variantını da əlavə edir. Beləliklə, bir tərəfdən materialın təkrarı dilogianın iki hissəsi arasında müəyyən əlaqə yaradır, digər tərəfdə isə tanış mövzunun yeni şəkildə səslənməsi əsəri təbii ki, zənginləşdirir.

«Kürd-ovşarı»da iki epizod var. Onlardan biri müğam epizodudur,



onun melodiyası «Şur»dan götürülmüşdür. İkinci isə xalq instrumental mövzuları üzərində qurulmuşdur. Solo-klarnetdə keçir. Bu iki epizod «Ovşarı»da rondo formasını tamamlayır.

«Ovşarı»dan sonra gələn «Təsnif» lirik xalq mahnısına əsaslanır. Təsnif dəqiq üç hissəli formaya malikdir.

Əsər OLYMPIA şirkətinin 1996-cı ildə Moskvada çıxardığı Fikret Əmirov albomunun birinci hissəsində kütləvi satışa çıxarılmışdır. Albomda əsəri Yalçın Adıgozəlovun rəhbərliyi ilə Moskva Dövlət Orkestri ifa edir.

## "Azəri Layt" markalı Azərbaycan nefti 109,52 dollara satılmışdır

Dünya bazarlarında kəskin ucuzlaşan neftin qiyməti öten gün müxtəlif istiqamətlərdə dəyişmişdir.

AzərTAc xəbər verir ki, Nyu-Yorkun "NYMEX" (New York Merchantile Exchange) birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 14 sent artaraq 91,16 dollar, Londonun ICE (InterContinental Exchange Futures) birjasında keçirilən hərəaclarda "Brent" markalı neftin bir barrelinin qiyməti 2,14 dollar ucuzlaşaraq 105,12 dollar olmuşdur.

Azərbaycan Respublikası Dövlət Neft Sirkətinin Marketing və İqtisadi Əməliyyatlar idarəsində bildirmişlər ki, "Azəri Layt" markalı neftin bir barreli London birjasında 2,95 dollar azalaraq 109,52 dollara satılmışdır.



# Ev hapsini önleyen poz

TESEV'in 'PKK Nasıl Silah Bırakır?' raporu açılımın ayrıntılarını ortaya çıkardı. Rapora göre 'genel plan' 2005'te MİT tarafından hazırlandı. Kandil de haberdardı. Habur krizi yaşanmasa genel af çıkacak, Öcalan ev hapsine alınacak, örgüt siyasete entegre olacaktı.

**Kandil den ve Mahmur kampından inenler Habur'da 'kahraman' gibi karşılanmış ve süreç durmuştu.**

## HAKAN ÇELENK Arşivi

Gazeteci-Yazar Cengiz Çandar Türkiye Ekonomik ve Sosyal Etüdler Vakfı (TESEV) için hazırladığı raporunda, Kurt sorunundaki dengeleri altüst eden 'Habur olayını' 'dağdan iniş' için ilk deneme olarak nitelerken ilginç bilgiler veriyor. Süreç tepkilerle kesintiye uğramasaydı PKK'lilara genel af çıkacak, Öcalan ev hapsine alınacak, örgüt silahı bırakarak siyasete entegre olacaktı. Sürece Ankara da Kandil de onay vermişti.

Raporun başlığı, çalışmanın neye odaklandığını anlatmak üzere hassasiyetle kurgulanmış: 'Dağdan Iniş – PKK Nasıl Silah Bırakır?/ Kurt sorununun şiddetten arındırılması.' Çandar, Kurt sorununun bir bölümünde; silahların nasıl susturulacağına kafa yormuş.

Aylar süren çalışmada Çandar olası bir çözümün hem Ankara, Kandil ve Kuzey Irak'ın siyasi aktörleriyle yüz yüze uzun mülakatlar yapmış. Rapor için konuşulan yetkililerden yapılan alıntılarda isim kullanmamaya özen gösterilmiş. Mülakatlar dışında Çandar'ın 40 yıllık deneyimi ve yüzlerce kaynaktan beslenen 'Çandar Raporu' çözümdeki mevcut paradigmının yanı askeri mücadele seçeneğinin artık geçersiz kaldığını tespit ederek yola çıkıyor. Bu yaklaşımın en önemli dayanağı ise bizzat askerlerce ifade ediliyor olması. Burada ilginç bir bilgi karşımıza çıkıyor. 2007'de askeri otoriteye sivillerce "askeri olarak PKK'ya son verebilir misiniz?" sorusu sorulmuş. Soruya kesin olumlu yanıt alınamayınca 'açılım'ın fitili ateşlenmiş.

## Terörizm yerine isyan

Rapora göre yeni paradigmada süreçten artık 'terörizm' yerine 'isyan' olarak bahsetmek çözüm yolunda ilerlemek adına en doğru tespit. Raporun 'Öcalan faktörü'nün irdelendiği bölümde Ankara'daki otoritelerin tespite aktarılıyor. Devlet Öcalan'ın silahlı mücadeleyi bitirmede merkezi role sahip olduğu görüşünde. Durum Kandil açısından da net şekilde böyle.

Habur olayı raporda karşılıklı güven açısından 'kırılma noktası'



olarak bahsediliyor. Raporda olay "Hükümetin açılım projesinin önemli bir ayağı ve genel bir planın önemli bir parçası" diye anlatılıyor. Devletin ve PKK'nın üst düzey isimleriyle temas edilerek derlenen bilgilerden oluşan rapora göre 'genel plan' 2005'te MİT tarafından hazırlanmaya başlandı. Genel plan Kandil'in de bilgisi dahilindeydi ve 8 PKK'ının ilk aşamada dağdan inerek Habur'dan Türkiye'ye giriş yapması da bu plan uyarınca dağdan iniş dek gidebilecek yolda atılmış bir adımındı.

## Genel af çıkacaktı

Eş zamanlı adımlar atılacaktı ve hayli kapsamlıydı. Türkiye hukuk alanında adımlar atarken, Öcalan'ın tutukluluk şartlarında değişiklik yapılacak, Öcalan süreci ev hapsinde geçirilecekti. Buna paralel olarak Kandil'deki 60 – 65 kişilik yönetici kadronun dışındaki PKK'lilar tüm siyasal haklarına kavuşabilecekleri bir genel aftan faydalana bilicekti. 60 – 65 kişilik lider kadrosu ise 5 yıllık bir geçiş süreci boyunca Kuzey Irak'ta yaşayacaktı. Geçiş süreci sonunda Öcalan ve yöneticilerin Türkiye'nin siyasi hayatına katılımları öngörmektedir. Bu durum Ankara'daki yetkililerce 'PKK'nın Türkiyelileştirilmesi' olarak adlandırılmıştı. Kuzey Irak'lı yöneticiler de planda rol almıştı.

## Çözüm için 7 adım

Çandar Raporu'nun öneriler bölümünde yer alan yedi madde özetle şöyle:

Devlet ve PKK arasında güven ortamı yaratılmalı. Bu ortamın yaratılması için KCK tutuklarının salıverilmesi PKK açısından ön koşul olarak ortaya çıkıyor.

PKK'nın eylemsizlik halinin

sürmesi için operasyonlar durdurulmalıdır. Güven ortamı ancak silahların sustuğu yerde sürdürülebilir.

Kürtlerin Meclis'te adil şekilde temsil edilmesi yasal zeminde siyaseti öünü açarak dağdan iniş kolaylaştırır. Bunun için yüzde 10 seçim barajı düşürülmeli.

Yeni bir anayasa hazırlanmalı ve yeni bir vatandaşlık tanımı yapılmalı. Anadilde eğitim ve öğretim konusu da çözüme kavuşturulmalı.

Yeni anayasa, Kürtlere yeni bir statü kazandırmayı hedef edinmelidir. Bu PKK'nın nüfuzu altında olmayan Kürtler için de bir bekleni.

Öcalan'ın tutukluluk şartlarında yapılacak değişiklik dağdan inişin sağlanması açısından kaçınılmaz görülmektedir. Yeni düzenleme, kısa vadede iyileştirme uzun vadede serbest kalmasına dek uzanan bir düzlemede ele alınabilir.

Dağdakiler için af uygulaması dağdan iniş için en geçerli yoldur. Af, devlet yetkililerinden PKK yöneticilerine kadar herkesin üzerinde uzlaştığı bir konudur.

## Onlarca kişiyle görüştü

Cengiz Çandar'ın mülakat yaptığı 40 kişiden bazıları şöyle: Cumhurbaşkanı Abdullah Gül, Adalet Bakanı Sadullah Ergin, İçişleri Bakanı Beşir Atalay, MİT Müsteşarı Hakan Fidan. PKK yöneticileri: Murat Karayılan, Zübeyir Aydar. Irak Cumhurbaşkanı Celal Talabani.

## Üç siyasi rakip aynı masada

BDP destekli bağımsız milletvekillерinin Meclis'i boykot ettikleri bir süreçte, üç siyasi partinin milletvekilleri, Kurt sorunun çözümüne yönelik düzenlenen toplantı için aynı masa etrafında buluştu. Türkiye Ekonomik ve Sosyal Etüdler Vakfı'nın (TESEV)

düzenlediği iki günlük konferansın ilk gününde konuşan BDP'li Aysel Tuğluk, AK Parti'li Galip Ensarioğlu ve CHP'li Sezgin Tanrıku, Kurt sorununu şiddetten arındırmanın yollarını tartışı.

## ÇÖZÜME YÖNELİK İRADE

**VAR:** Kurt sorunun çözümüne yönelik değerlendirmesinde Tuğluk, "terör" kelimesi yerine "isyan" kelimesinin kullanılmasının çözümssel bir yaklaşım olduğu olduğu değerlendirilmesi yaptı. Hem devlette hem de PKK kanadında çatışmasız bir çözüm için bir iradenin olduğuna işaret eden Tuğluk "Bu da çözüm için bir olanak yaratıyor. Galiba burada bu olanağı kullanmayan siyasetleri tartışmak gerekiyor. Ne kadar çatışma yaşanırsa yaşansın, gelinecek nokta bu sorunun demokratik anayasal çözümü olacaktır" dedi.

## TERÖR SEBEP DEĞİL SONUÇ:

Bir diğer konuşmacı AK Parti'li Ensarioğlu, yaşanan 30 yıllık çatışmalı süreç bir isyan olduğuna katıldığı, terörün bir sebep değil Kurt sorununun çözülmemesinin sonucu olduğunu dile getirdi. "PKK ve BDP'nin Kurt sorununun çözümünde olmazsa olmaz unsurlardır ama çözüm bununla sınırlı değildir" diyen Ensarioğlu sözlerine "Çözüm için herkesle işbirliği yapmak lazım. Biz bu işbirliğine varız. Ben siyasi geleceğimi bu işe bırakmaya准备. Eğer çözümü var edemezsek, akacak her kanda 550 vekilin vebali vardır" şeklinde devam etti. Ensarioğlu, büyük alkış alan konuşmasının ardından gelen "buradaki tutumunuz mecliste de devam edecek mi" sorusunu, "siyaset yapmamızın amacı bu fikirleri yukarı taşımak" diye cevapladi.

## SORUNU AKIL ADAMLAR

**ÇÖZER:** CHP'nin çözüm önerilerinden söz eden Sezgin Tanrıku, Kurt meselesinin çözümü için Meclis tatili boyunca çalışarak soruna çözüm arayacak iki farklı komisyon kurulması gerektiğini söyledi. 6'sı KCK'den ikisi Ergenekon'dan 1'i Balyoz'dan tutuklu dokuz tutuklu milletvekili olduğunu ve bunun özgürlükleri kısıtlayan bir yargıya bırakılmayacak bir kriz olduğunu, mecliste çözülmesi gerektiğini söyleyen Tanrıku çözüm için iki komisyon önerisinde bulundu. Tanrıku, toplumu ikna edebilecek "Akıl Adamlar Komisyonu" ve benzer sorunların diğer ülkelerde nasıl çözüldüğüne yönelik araştırmalar yürütecek ikinci bir komisyonun kurulması ile sorunların Meclis'te çözülebileceğini ifade etti.

**İSTANBUL/RADİKAL**

Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi ırsının mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənlərində ve tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının ve şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolü ilə təsdiqlənir. Bir sıra ümumi, bədii cizgiləri Azərbaycan muğamını İran dəstgahları, özbək-tacik şəşməkomları, uyğur mukamları, hind raqaları, ərəb nubaları, türk təqsimləri ilə qohumlaşdırır və bütün bunlar Şərqi musiqisinin ümumi-bədii ənənələrini təşkil edirlər. Bununla yanaşı, muğam sənəti azərbaycanlılar tərəfindən

başlıca müsiqi formaları - dəstgah (vokal-instrumental və ya sərf instrumental növləri), muğam (vokal-instrumental, solo-instrumental və solo-vokal növləri) və zərb-i muğamdır.

Azərbaycan musiqisində mövcud olan bütün müğam formaları arasında özü məqyasına və bədii ideyasına görə əmək böyüyü dəstgahdır.

Vokal-instrumental dəstgahlar (dəstgahın ən erkən növü) Azərbaycanda XIX yüzildə əsasən Şuşa, Şamaxı, Bakı, Gəncə, Lənkəran, Şəki şəhərlərində geniş yayılmışdır. Dəstgahlar özünün ilk elmi təsvirini Azərbaycan alimi Mir Möhsün Nəvvab Qarabağının "Vüzuh ül-ərqam" (1884) risaləsində tapmışdır. Buna baxma-yaraq, dəstgahlar XX yüzilin 20-ci

Dəstgah formasının müğam formasından başlıca fərqi ondadır ki, dəstgahın musiqi formasının əsasında bir neçə fərqli lad-müğamların sistemi dayanır, halbuki müğam özü onun bütün mümkün tonalçıalarları ilə birlikdə bir lad-müğam hüdudunda musiqi kompozisiyasından ibarətdir. Müvafiq olaraq dəstgahın və müğamların miqyasları fərqlənir (Bu qaydadan yeganə istisnani Rahab müğamı təşkil edir, o öz tarixi təkamülü prosesində dəstgahdan müğama çevrilərək dəstgahın lad və kompozisiya prinsiplərini müəyyən dərəcədə qoruyub saxlamışdır).

Kompozisiyaların vokal-instrumental növləri adətən iştirakçılar heyəti tərəfindən ifa olunur. Onların sırasına mütləq müğənni-xanəndə daxildir, o özü qaval zərbə

ruhi vəziyyətinin sikli kimi canlanır, onların ardıcılılığı hər bir dəstgahda emosional zirvəyə istiqamətlənmişdir. Dəstgahın bədii konsepsiyası mənəvi azadlığı və təmizlənməyə gətirib çıxaran bir sıra emosional vəziyyətlərdən ("məqamlardan") keçirmək-lə, insan şəxsiyyətinin mənəvi yolu ideyasını təcəssüm etdirir. Bu yol insan ruhunun sosial bağlardan tədricən azad olunmasından, xarici aləmdən uzaqlaşmaqdan və daxili şəxsi duyğular və yaşantılar aləminə baş vurmaqdan keçir, bəzən bunun yüksək pilləsi duyğuların özünü bürüze verən ekstatik yaşıntısı olur, bunun ardında bütün bunlardan azad olma gelir.

Muğam sənəti klassik poeziya ilə qırılmaz tellərlə bağlıdır.

Muğamlarda bir sıra melodiyalar mə-

# MUĞAMLARLN ŞAHİ-

milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində yaşayan tالışlar, dağlı yəhudilər, ermənilər, ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar arasında da populyardır.

Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan müğəminin bədii dəyeri, onun yüksək mənəliliyi 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. YUNESKO müğəmi "bəşəriyyətin şifahi və qeyri-maddi irlərinin sah əsərlərindən biri" elan etmişdir.

Azərbaycan musiqisində "muğam" termini eyni zamanda lad, melodiya və janr kateqoriyalarını bildirir. Bu termin lad mənasında azi yeddi yüzildir ki, mövcuddur. XIV yüzilde yaşamış görkəmli Azərbaycan musiqi nəzəriyyəcisi, ifaçısı və bəstəkarı olan Əbdülqadır Marağainin risaləsində O, orta əsrlərdə Yaxın və Orta Şərqi musiqisində geniş yayılmış 12 əsas lada (Busəlik, Nəva, Üşşaq, Rast, İraq, İsfahan, Zirafkənd, Bozurq, Rəhavi, Hüseyni və Hicaz) münasibətdə tətbiq edilir. Hazırda Azərbaycan musiqisində tekçə yeddi əsas ladi (Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Humayun, Şüştər) deyil, həm də çoxsaylı tonal variantları (Mahur, Düğah, Bayatı-Qacar, Xaric Segah, Orta Segah, Mirzə Hüseyn Segahı, Yetim Segah və s.) da muğam adlandırırlar. Muğam termini geniş mənada, eləcə də başlıca ladların şöbələrinə də aid edilməklə, onları da ümmümkilidə lad kimi əks etdirir.

Azərbaycanın çağdaş müsiqi məişətində, habelə sərbəst vəznli melodiyaları da "muğam" adlandırırlar. Hərçənd ənənəvi muğam repertuarı müxtəlif tipləri - müəyyən vəzni olmayan improvisasiya xarakterli melodiyaları ("bəhrsiz hava"), takt vəzni ilə melodiyalar ("bəhrli hava") və qarışq vəznli melodiyaları ("qarışq bəhrli hava") özündə birləşdirə də, müsiqicidən muğam ifa etməsi xahiş olunanda istisnasız olaraq "bəhrsiz hava" nəzərdə tutulur. Geniş yayılmış fikrə görə, muğamın melodik üslubu öz kökləri ilə Quranın ənənəvi oxunuşuna gedir, lakin bəzi alimlər bunun mənşeyini Avestanın himn ənənələrində görürler. Bu iki nöqtəyi-nəzər muğam melodik üslubunun mənşeyini müəyyən etməkdə haçalansa da, öz mənşeyinə görə sakral təzahür kimi qiymətləndirmədə üstünlük təşkil edir.

Muğam - Azərbaycanın ənənəvi müsiqisinin ən iri janrıının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onlardan hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən

aletində ifa edir, elcə də tar və kamançaları ifaçıları daxildir. Muğamların və dəstgahların ifaçılarının bu heyəti "muğam trio-su" adlanmaqla, Azərbaycanda XIX yüzilin sonlarından bəri daha geniş yayılıb. Hərçənd çox zaman daha geniş heyətlər də ifa edirlər. Son illər Azərbaycanda müsiqى təcrübəsinə dəstgahın bir solist-xanəndə tərəfindən ifası daxil olmuşdur.

Vokal-instrumental dəstgahı sabit musiqi ölçüsü (Dəraməd, Təsniflər Rənglər) və sərbəst vəznli improvisasiya xarakterli hissələri (Bərdaşt, Mayə və Şöbət) birləşdirir. Bəzi dəstgahlarda, eləcə də hər iki melodiya tipini eyni zamanda uzlaşdırıran hissələr də (Zərbi-Muğam) var. Praktik olaraq, Bərdaştan başqa, dəstgahın bütün hissələri müstəqil kiçik musiqi formaları şəklində dəstgahdan kənarda da ifa oluna bilərlər. Dəstgahın tərkibində bu



Kecəci oğlu Məhəmməd, Qurban Pirimov, Sasa Oganezasyili

siyaları ilə yanaşı olaraq, böyük sənətkarlar - o vaxtin ustادlarının genişləndirilmiş versiyaları da mövcudluğunu davam etdirirdi. Lakin sonralar ixtisar edilmiş versiyaların ifası konsert təcrübəsində, radio çıxışlarda, qrammofon yazılarında da mövqeyini möhkəmlətməyə başladı. XX yüzilin birinci onilliklərində Azərbaycan dəstgahlarının tərkibində ifa olunan bir çox melodiyalar 60-70-ci illərdə artıq unudulmuşdu.

Bir musiqi termini olaraq "dəstgah" termini "tonların, pillelərin komplekti və ya məcmusu" deməkdir. Bu formanın əsasında hər dəstgahda fərqli olan bir neçə müəyyən ladin - müğamların "komplekti" təşkil edir, məsələn, "Rast" dəstgahının tərkibinə daxil olan ladlar komplekti "Çahar-gah" dəstgahının ladlar komplektindən fərqlənir. Azərbaycan musiqisində dəstgah forması, başqa sözlə, lad siklinin tərkibi yalnız yuxarıda sadalanan əsas ladrələr onların tonal variantlarına malik ola bilər.

hissələrdən her birinin müəyyən funksiyası  
və forması var. Dəraməd və Bəradış - giriş  
xarakterli instrumental pyeslərdir. Üçüncü  
hissə, Mayə (ilkin təməl, xəmirin mayas  
kimi tərcümə olunur) - hər bir dəstgahda  
əsas və ən iri şöbədir. Dəraməd, Bərdəşt və  
Şöbət - vokal instrumental dəstgahın  
mütləq hissələridir, onun formasının  
hərəkətini və məntiqini müəyyən edir.  
Təsniflər (mahni tipli vokal-instrumental  
melodiylar) və Renglər (eksərən rəqs  
xarakterli instrumental pyeslər) dəstgah  
təbəqələşdirməklə ona bir gözəllik gətirir.  
Onların seçimi ifaçının istəyindən  
zövqündən və bədii mənadan asılıdır.

Dəstgahda şöbələrin növbələnmə qaydası melodiyanın tonikadan (Mayə) tonikanın yuxarı oktavasına dək, mütləc Mayəyə yekun qayıdışı ilə yüksəlşisin pillə vari sırasını əmələ gətirir, bundan sonra dəstgah tamam olmuş sayılır. Dəstgahın dramaturqiyası insanın bir-birini ayez edən

nəvi, saqınamə, səmai, şəhərəşub, dübeyti  
şer formalarının adlarını daşıyır ki, bu da  
həmin melodik formaların eyniadlı şer for-  
maları ilə bağlılığını, yaxud, hətta ola bilsin  
onların mənşeyini göstərir. Vokal müğam  
melodiyaları əruzun Azərbaycan dilinin  
xüsusiyyətlərinə uyğunlaşdırılmış kvantita-  
tiv ölçüsündə yazılmış serlərlə oxunur.

Klassik poeziya janrı olan qəzel mügamlarda ifa olunan əsas şer formasıdır. Keçmişin xanəndələri orta əsr Azərbaycan şairlerindən Nizami Gəncəvi və Xaqani Şirvani (XII yüzil), İmadəddin Nəsimi (XIV yüzil), Şah İsmayıł Xətai və Məhəmməd Füzuli (XVI yüzil), Molla Pənah Vəqif (XVIII yüzil), Xurşid Banu Natəvan, Seyid Əzim Şirvaninin (XIX yüzil) qəzellərinə daha çox üstünlük verirdilər. İndiki dövrün xanəndələri daha çox Əliağa Vahidin (XX əsr) - Azərbaycanın klassik şairlərindən sonuncusunun qəzellərinə daha çox üz tutudurlar.

Qızılçırqlı Qızılışlı Şəhərəvər" adlı qəzəllərlə yanaşı, müğamlarda (əsas etibarilə zərbi-müğamlarda), eləcə də qoşma və ya bayatı poetik formalarında xalq şeirlərindən də istifadə edə bilerlər. Xanəndə özünün şer seçimində sərbəstdir, lakin bununla bərabər o, ifa etdiyi müğamin musiqi xarakterini də nəzərə almalıdır, məsələn, onun işıqlı musiqi koloritinə malik "Rast" müğamı üçün seçilən qəzəllər Ü.Hacıbəyovun verdiyi xarakteristikaya görə, "dərin kədər hissi" doğuran "Hümayun" müğamı, yaxud dini və matəm mərasimlərində tez-tez ifa olunan "Şüstər" müğamı üçün yararlı deyil.

XX yüzyılın əvvəllərinəndək Azərbaycan xanəndələri farsdilli şerlərlə müğam melodiyalarını ifa etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdioğlu (1861-1944) son qoymuşdur. Onunla başlayaraq, müğamların Azərbaycan dilində ifası Azərbaycanda, eləcə də Azərbaycan müğamlarının çox geniş populyarlılığı malik olduğu bütün Güney Qafqazda ənənəyə çevrildi.

Muğamın instrumental növlərinin əsasında vokal-instrumental növlərindəki formanı genişləndirmənin eyni struktur və prinsipləri dayanır, fərq yalnız bundadır ki, instrumental kompozisiyalarda bir qayda olaraq Dəraməd, Bərdaşt və Təsniflər ifa edilir.

Muğamın instrumental növləri XX yüzilin əvvəllərində Azərbaycanda istedadlı instrumental ifaçıların meydana gəlməsi və instrumental ifaçılığın çırçıklanməsi ilə geniş yayılmışdır. Azərbaycanda tarda aparılmış islahat da (Mirzə Sadıq Əsəd oğlu) xeyli rol oynadı ki, bunun nəticəsində bir zaman İrandan Azərbaycana gelmiş bu musiqi aləti İran tarı ilə müqavisədə daha güclü

konsert səsi əldə etdi. Bizim günlərdə dəstgahlar digər ənənəvi alətlərdə, məsələn, kamançada, udda, kanonda (simli), zurnada, balabanda, neydə (nəfəslı) də solo ifa edilə bilərlər. XX yüzildən başlayaraq bəzi Avropa musiqi alətləri (klarnet, qoboy, qarmon) ənənəvi musiqiyə daxil olmuş və müğamların onlarda ifa edilməsi milli publika tərefindən autentik qəbul edilir.

Janrıñ həm vokal-instrumental, həm də instrumental növleri ya ladda sikli fomasında (dəstgah), ya da bir ladda bir hissəlik melodik improvisasiyada ifa edilə bilərlər.

Kiçik müğamlar (vokal-instrumental və instrumental növlər) - "Rahab", "Qatar", "Şahnaz", "Sarenc", "Bayati-Kürd", "Nəva", "Dəştii", "Hicaz" və digərləri dəstgahlarla müqayisədə daha kiçikmiqyaslı müstəqil

güclü stimul rolunu oynamışdır.

Məscidlər yanında rövzəxanlar məktəbi də (ayınlarde musiqi repertuarının ifaçıları) müəyyən təhsil səviyyəsinə malik idilər. Burada yaxşı səsi olan oğlanlara müğamları savadlı tərzdə ifa etmək və klassik şərləri düzgün tələffüz etməyi öyrədiridər. XX yüzilin 20-ci illərinə dək bu məktəblər müğam ifaçılarının professional baxımdan kamilləşmələrinə yönəlik yegane tədris ocağı idilər.

XX yüzilin 20-ci illərindən başlayaraq - sovet dövründə Azərbaycanda musiqi təhsili, o cümlədən müğamın tədrisi 3 mərhələli sistem üzərinə köçürüldü: məktəb - texnikum - konservatoriya. Beləliklə, müğam sənətinin tədrisi prosesi indi formal olaraq 14-15 il vaxt aparır. Ifaçılar özləri

çox böyük sayıda xanəndələrindən yalnız Mirzə Səttar, Hacı Hüsnü, Məşədi İslə, Əbülhəsən xan Azer İqbal, Mirzə Müxtar Məmmədzadə, Cabbar Qaryagdı oğlu, Ələsgər Abdullayev, Əbdülbaqi Zülalov, Ağasəid Ağabalaoğlu, Mirtağı Mirbabayev, Məcid Behbudov, Keçəçi oğlu Məhəmməd, İsləm Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Hüseynqulu Sarabski, Seyid və Xan Şuşinskiler, Bülbül, Zülfü Adıgozəlov kimi daha parlaq adları qeyd edə bilərik. Keçmişin daha parlaq sazəndələri sırasında tarzənlər Mirzə Sadıq Əsəd oğlu, Mirzə Fərəc Rzayev, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Məşədi Zeynal Haqverdiyev, Mirzə Mansur Mansurov, Qurban Pirimov, Bakıxanov qardaşları, Paşa Əliyev, Firuz Əlizadə, kamançaçılar İsmayıllı Talişinski,

başlamışlar. İlk dəfə 1906-ci ildə "Qrammofon" ingilis Səhmdar Cəmiyyəti məşhur xanəndə Cabbar Qaryağdioglu və digər Azərbaycan musiqiçilərinin ifasında Azərbaycan musiqisini qrammofon vallarına yazmışdır. 1906-ci ildən 1914-cü ilə qədər olan dövrde Avropanın bir neçə qrammofon səsyazma firması, o cümlədən Fransanın "Pate qardaşları" şirkəti, "Sport-Rekord" alman səhmdar cəmiyyəti, "Ekstrafon", "Konsert-Rekord", "Monarx-Rekord", "Qrammofon-Rekord", "Premyer-Rekord" Rusiya şirkətləri Azərbaycan müğamları, təsnifləri və rəngləri yazılmış onlarca val buraxmışlar.

Azərbaycanda sovet rejimi qurulduğandan sonra, xüsusən də 30-cu illərdən başlayaraq, musiqi mədəniyyəti tamamilə dövlətin nəzarəti altına keçir. Sovet dövlətinin yürüdüyü "dəmir pərdə" siyaseti uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq musiqi məkanına çıxışı bağlamışdı. XX yüzilin əvvəllərində, Şərqi incəsənəti Qərb auditoriyasında maraqlı doğurduğu vaxtlarda Azərbaycan musiqiçiləri məlum siyasi vəziyyətə görə ona sərbəst çıxışa malik olmadıqları kimi sovet Şərqinin ənənəvi musiqiçiləri də belə bir çıxışa malik deyildilər. Müvafiq olaraq Qərbin bədii məkanında müsəlman Orta Şərqi musiqi mədəniyyətlərindən daha çox yeri ərab, İran və türk ənənəvi musiqisi tutmuşdur. Xarici mədəni məkanda Azərbaycan müğamının mövqeyinin itirilməsi ilə yanaşı, Azərbaycanın özünün daxilində də keçən yüzilin 20-30-cu illərin məlum şüərlərində ifadə olunmuş nihilist tendensiya ("doloy tar!", "doloy müğam") tədricən müğam sənətinin ictimai statusunu ləxlatdı.

XX yüzilin 30-cu illərindən başlayaraq, 70-ci illərdən dövrə Azərbaycan cəmiyyətində müğamata primitiv sənət kimi baxış tədricən möhkəmlənməyə başladısa da, hər halda cəmiyyətdə, onun müəyyən bir hissəsində müğamatın populyarlığını azaltmadı. Müğam sənətinə münasibet yalnız XX yüzilin 70-ci illərində, YUNESKO-nun himayəsi altında ənənəvi musiqinin ilk beynəlxalq simpoziumları və festivallarının (Moskva 1971, Alma-Ata 1973, Səmərqənd 1978, 1983) keçirilməsindən və bu hadisələrin sovet cəmiyyətində geniş əks-səda doğurmasından sonra dəyişməyə başlayı. Bu tədbirlər ənənəvi musiqi sənətinin marağın oyanmasına və ona yüksək dərəcəli professional sənət olaraq baxışların formalaşmasına rəvac verdi.

XX yüzilin 90-ci illərindən başlayaraq Azərbaycan müğam sənəti dünyanın hər yerində dinleyicilərin, mütəxəssislərin və menecerlərin diqqətini get-gedə daha geniş şəkildə özünə cəlb etməyə başlayı. Azərbaycanın ənənəvi musiqiçiləri beynəlxalq festivallarda iştirak edir, dünyanın hər yerinə qastrollara çıxır, onların diskleri Qərbin ən iri səsyazma studiyalarında buraxılır.

Müğam sənəti XX yüzil Azərbaycan bəstəkarlarının yaradıcılığına ilham verən qaynaq olmuş və olaraq qalır. 1908-ci ildən - Bakıda Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Azərbaycanda professional musiqi teatrının başlanğıcı olan ilk operasının səhnəyə qoyulduğu tarixdən müğamlar Azərbaycan musiqisindən bir çox musiqi əsərlərinə və yeni janrlara həyat vermişdir. Sonuncular sırasında - müğam operası (Üzeyir və Ceyhun Hacıbəyov qardaşları və b.), simfonik və xor müğamları (Fikret Əmirov, Niyazi, Süleyman Ələsgərov, Nazim Əliverdibəyov), sonata-müğam (Aqşin Əlizadə, Nəriman Məmmədov), caz-müğam (Vaqif Mustafazadə, Rafiq Babayev, Əzizə Mustafazadə) göstərilə bilər. Azərbaycan bəstəkarlarının ayrı-ayrı əsərlərinin bu gün də böyüməkdə olan çox uzun bir siyahısı müğam ənənələrinə əsaslanır.

# BAYATI KÜRD

musiqi kompozisiyaları olmuşlar. Əger dəstgahlar təsnifləri və rəngləri hesaba almasaqla, 5-dən 10-12-dək şöbəni özündə birləşdirə bilərsə, müğamlar adətən 3-dən çox olmayan şöbələrdən ibarətdir. Yalnız 5 şöbədən ibarət olan "Rahab" müğamı istisna təşkil edir.

Vokal müğam (instrumental müşayiət olmadan) mərasim və ya matəmlərdə tətbiq edilir, qəzəl və qəsidi poetik formalarında yazılmış dini və ya matəm məzmunlu şərlərlə ifa olunur.

Zərbi-müğamlar (onlara ritmik müğamlar da deyilir) bir ladda bir hissəli vokal-instrumental kompozisiyadan ibarətdir və müstəqil kiçik müğam formaları qrupuna aid edilirler. Bu janrıñ XIX yüzilin musiqi təsribəsində bəlli olan 18 nümunəsindən hazırda "Qarabağ şikəstəsi", "Şirvan şikəstəsi", "Kəsmə şikəstə", "Zərbi-Simayı-Şəms", "Zərbi-Mənsuriyyə", "Arazban", "Ovşarı", "Maani", "Heyratı" öz populyarlığını qoruyub saxlamışdır. Bu kompozisiyaların xarakterik xüsusiyyətləri vezn baxımdan sərbəst vokal melodiyalarının (adətən yüksək registrdə) ritmik instrumental müşayiətə uyğunlaşdırılmasıdır. Lakin bu janrıñ müəyyən vezn çərçivəsində saxlanan ("behrlı hava") ayrıca sərf instrumental nümunələri də mövcuddur ("Heydəri").

Müğam ifaçılığı mədəniyyəti

Müğam ifaçılığının yayılması və onun pprofesional şəkil almasında XIX yüzilin 20-ci illərindən XX yüzilin əvvəllerinə qədər Azərbaycan şəhərlərində yaranmış ədəbi və musiqi məclisləri böyük rol oynamışlar. Onlardan ən məşhuru Şuşada "Məclisi-Fəramuşan", "Məclisi-Üns", Musiqiçilər Cəmiyyəti, Şamaxıda "Beytüssəfə" və Mahmud ağanın musiqi məclisi, Bakıda "Məcmə-üş-şüəra", Gəncədə "Divani-hikmət", Ordubadda "Əncümən-üş-şüəra", Lənkəranda "Fövcül-füsəha" idi. Bu məclislərdə şairlər, ədiblər, musiqiçilər, sadəcə ziyanlı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları və biliciləri toplaşır, müğamları diqqətlə dinləyir, musiqinin və şerin incə ifası ətrafında müzakirələr aparırlırlar. Məclis XIX yüzildə müğamların dinleyicilər qarşısında ifasının başlıca formalarından biri idi və bu ənənənin sönüb getməsi XX yüzilin əvvəllerində musiqi ifaçılığının konsert formasının üzə çıxmışlığı Azərbaycanda musiqi həyatının demokratikləşmə prosesi ilə bağlı olmuşdur. Lakin, məclislər müğamın diqqətlə dinlənilməsinin xüsusi mədəniyyətini, eləcə də müğamın ifasına yüksək bədii tələbər irəli sürən zövqlü, başdadışın dinleyici mühitini ("ariflər məclisi") formalasdırmışdı.

Məclislər özlüyüündə XIX yüzil - XX yüzilin əvvəlində Azərbaycan musiqiçilərinin professional baxımdan kamilləşmələrində

hesab edirler ki, professional yetkinlik musiqiçiyə 5-10 il praktik çıxışlarından tez olmayıaraq çatmaq olar. Beləliklə, müğam ifaçısının ustاد, yəni öz peşəsində əsl professional olmasından ötrü 20-25 il vaxt tələb olunur. Tələbin bu səviyyəsi özlüyünde müğamı şifahi ənənəli professional sənət səviyyəsinə qaldırır.

Müğamları ifa sənəti musiqiçidən müstəsna musiqi yaddaşı və duymu, eləcə də improvisasiya məharəti, yəni bəstəkarlıq istədədi tələb edir. Peşəkar musiqiçisi bütün mövcud müğam repertuarını bilməli, məşqəlsiz camaat qarşısında çıxış etməyi bacarmaqla istənilən müğamı ifa etməlidir. Xanəndə klassik poeziyanı və əruzun veznlərini yaxşı bilməli, 2 oktavdan



Xan Şuşinski, Bəhrəm Mansurov, Tələt Bakıxanov.

az olmayan səs diapazonuna malik olmalıdır. İnstumental ifaçı (sazəndə) bir-birində fərqlənən solo və akompanənt versiyalarda müğamı ifa etməyi bacarmalıdır. Müğam ifaçısı bu tələblərə cavab verəndə ustad sayılır.

Həm keçmişdə, həm də indi müğam sənətinin tədrisi prosesi bilavasita müəllimlərdən şagirdə ötürülməyin məlum formasında baş verir. Müəllim melodiyalardan parçaları ifa edir, tələbe onu tam yadında saxlayanadək təkrarlayır, bundan sonra növbə melodiyanın sonrakı fragmentinə çatır və tələbe bütün melodiyanı bütövlükde yadda saxlayanadək beləcə davam edir. Çox zaman tələbələr evdə onların əzbələdikləri müğamlar yazılış kompakt-disklərdə istifadə edir, eləcə də öyrəndikləri melodiyanı və müəllimin tövsiyələrini yazmaq üçün özləri ilə dərsə diktəfon gətirirler.

Müğam ifaçılığı mədəniyyəti parlaq musiqiçilərin - bütün Qafqazda və İranda məşhur olan xanəndələrin və sazəndələrin bir çox nəsillərinin yaradıcılıq nailiyyətlərindən formalaşmışdır. Keçmişin

Qılman Salahov, qarmonda ifaçı Abutalib Yusifov, Kəmrəbəyim, Əhəd Əliyev, Kərbələyi Lətif, Teyyub Dəmirov, zurnaçı Əli Kərimov daha çox şöhrət qazanmışdır.

Sovet dövründə müğam sənətinə xanəndələr Əbülfət Əliyev, Qulu Əsgərov, Nəriman Əliyev, Həqiqət Rzayeva, Yavər Keləntərli, Zəhra Rəhimova, Cahan Talişinskaya, Fatma Mehrəliyeva, Rübəbə Muradova, Şövkət Əlkərova, Töhfe Əliyeva, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, tarzənlər Əhsən Dadaşov, Bəhrəm Mansurov, Baba Salahov, Kamil Əhmədov, Hacı Məmmədov, Həbib Bayramov, Məmmədəğa Muradov, Əmirulla Məmmədbəyli, Xosrov Məlikov, Adil Gəray, Ənvar Mansurov, kamançaçılar

Qılman Salahov, qarmonda ifaçı Abutalib Yusifov, Kəmrəbəyim, Əhəd Əliyev, Kərbələyi Lətif, Teyyub Dəmirov, zurnaçı Əli Kərimov daha çox şöhrət qazanmışdır. Xanəndələr Əbülfət Əliyev, Qulu Əsgərov, Nəriman Əliyev, Həqiqət Rzayeva, Yavər Keləntərli, Zəhra Rəhimova, Cahan Talişinskaya, Fatma Mehrəliyeva, Rübəbə Muradova, Şövkət Əlkərova, Töhfe Əliyeva, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, tarzənlər Əhsən Dadaşov, Bəhrəm Mansurov, Baba Salahov, Kamil Əhmədov, Hacı Məmmədov, Həbib Bayramov, Məmmədəğa Muradov, Əmirulla Məmmədbəyli, Xosrov Məlikov, Adil Gəray, Ənvar Mansurov, kamançaçılar

## Əvvəli səh. 6-da

Sonralar isə, hər şey inkişaf etdiyi kimi müğamlar da inkişaf edərək zaman ötdükçə yeni şöbələr, güşələrlə zənginləşmiş və nəhayət, indiki dövrdə öz intişarını tapmışdır. Onu da qeyd etmək lazımdır ki, "Yegah", "Dügah", "Segah" və "Çahargah" bütöv mügam, "Çahargah" isə şöbə kim səslənir. Say adları ilə bağlı olan daha bir faktı göstərmək olar. Ərəb musiqisində yegah, dügah, segah, çahargah, pəncəgah, şeşgah və həftgah səs düzümünən pərdələri kimi adlandırılır. Bu faktı ərəb musiqisünası Fərrux Ammarın yazılarında aydın görmək olar.

Bir çox mügam və şöbə adlarının yaranma tarixi öz yerləri və məkanları ilə əlaqədardır. Qarabağ şikəstəsi, Şirvan şikəstəsi, Salyan şikəstəsi, Şikəsteyi-fars, Arazbari, Bayati-Şiraz, Bayati-İsfahan, Bayati-Kürd, Bayati-türk, Ətrak, Əfşarı, Ovşarı, Əşiran, Zabol, Herat-Kabili, Osmanlı, Katar, Hicaz, Nəva-Nişapur, Hissar, Xavəran, Mavərənnəhr, Pehləvi, Tehrani, Azərbaycan, Xarəzmiyyə, Mahur-Hindi və bir çoxlarını buna misal göstərmək olar. Bu mügam və şöbələrinin hər birinin adı,

kimi, həm də Şiraz, İsfahan, Nəhəvənd şəhərlərinin qonşuluğunda "Ətrak" adlı şəhərin də olduğunu nəzərə alsaq, mügamın ifaçıları və musiqişü-naslar tərəfindən "İraq" deyil, "Ətrak" adlandırılmasının tamamilə düzgün sayıla bilər".

"Mahur-Hindi" dəstgahı Azərbaycan musiqisində xüsusi yer tutur. Bu mügamın adından onun hara mənsub olduğunu görə bilərik. "Mahur" Hindistanda kiçik bir şəhərin adıdır. Tarixdən də bilirik ki, Hindistan vaxtılı məsələn hökmənliliyi altında olmuşdur. Bu dövrdə Hindistanda böyük dəyişikliklərə əlaqədar olmuşdur. Yaxın Şərqi ölkələrinin mədəniyyəti və incəsənəti hind mədəniyyətinə böyük təsir göstərir. Şərqi ölkələrinin mügam sənəti də hind musiqisine məhz bu dövrdə öz təsirini göstərir. Eləcə də, hind musiqisinin intonasiyaları mügam sənətinə təsir edib, onu zənginləşdirmişdir. Hal-hazırda "Mahur-Hindi" həm Azərbaycan, həm də İran, türk və hind musiqisində xüsusi yer tutur. Hind rəqələrinin bir neçəsi məhz "Mahur" məqamında ifa olunur. "Mahur" sözü dəqiq tərcümədə – uçurum, dərin yarıgan deməkdir.

olan maraqlı faktlardan biri də odur ki, İran musiqisində "Bayati-Şiraz", "Bayati-İsfahan" dəstgahının şöbələrindən biridir. Azərbaycan musiqisində isə, tərsinə, "Bayati-İsfahan" "Bayati-Şiraz" dəstgahına daxildir. Bu, çox maraqlı bir inkişaf prosesidir.

"Humayun" dəstgahının Azərbaycan musiqisində özünəməxsus yeri vardır. Bu dəstgahda Azərbaycanda "Qafqaz Humayunu" da deyirlər. Ona görə deyirlər ki, məhz

-dərin kədər hissi kimi şərh olunur. Əger fars dilindəki tərcüməyə əsaslanıq, onda "Humayun" daha çox "Rast" mügamına yaxın olur. Azərbaycan musiqisində "Rast-Humayun" adlı dəstgahın olması bize məlumdur. Bu dəstgahın yaranması yalnız xanənde və sazəndələrin böyük ifaçılıq məhareti ilə bağlıdır. Xanənde və sazəndələrin improvisasiya qabiliyyətlərini müəyyən etmək üçün keçmiş zamanlarda çox

müğamlardan, şöbə və güşələrdən "Şah Xətai", "Baba Tahir", "Hacı dərvishi", "Hacı Yuni", "Rak Abdulla", "Mirzə Hüseyn segahı", "Bəhri Vəli", "Mehdi Zərrabi", "Nəsir-xani", "Təxtil-kavus" və başqalarını misal çekmək olar. Mügam şöbələrinin bir qismi (Şah Xətai, Baba Tahir, Nəsir-Xani, Təxtil-Kavus, Behri-Vəli) həsr olunmuş, digər qismi isə ifaçılar tərəfindən gözəl ifa olunduğu görə onların şərəfinə (Rak Abdulla, Mirzə Hüseyn segahı, Mehdi zərrabi, Hacı dərvishi, Hacı yuni) bu adlar verilmişdir. "Şur" dəstgahında ifa olunan şöbələrdən biri "Baba Tahir"dır, "Baba Tahir" XI əsrde yaşış İran şairi Baba Tahir üryanın adıdır. O, Həmədan şəhərində yaşayıb yaratmışdır. Qədim rəvayətlərə görə, Baba Tahirin gözəl səsi olmuş, musiqi alətlərində çalmağı bacarmışdır. Böyük ehtimalla, Baba tahir öz düberətlərinin çoxunu oxumaqla bərabər yazmışdır. Hazırda, "Şur" dəstgahında ifa olunan "Baba Tahir" şöbəsi şairin adı ilə bağlıdır.

Müxtəlif adalarla bağlı olan şöbə və güşələr öz daxilində çox müxtəlif mənələr kəsb edir. Belə şöbə və güşələrdən – Qəməngiz, Zəmin-xara, Nişibi-fəraz, Simai-



# MUĞAM ADLARININ YARANMASI HAQQINDA

onları hara aid olduğunu bize bir daha sübut edir. Məsələn, "Çahargah" mügamında ifa olunan "Hissar" – Hindistanda, Dehli şəhərinin yaxınlığında yerləşən kiçik bir kənd adıdır. "Hissar" daha bir ölkədə, İranın Xorasan vilayətində yer adıdır. Qədim Midiya dövlətində bu yerə "Hissar-Təpə" deyirdilər. Lakin, bir sıra musiqisünası və ifaçıları bu şöbəni "Hissar" deyil, "hasar" və yaxud "Həsar" adlandırıldır. "Hasar" – çəpər deməkdir və mügama heç bir aidiyyatı yoxdur. Bu cür fərziyyə düzgün sayıla bilmez. Çünkü, bütün mügam və şöbə adları hələ qədim zamanlardan ərəb əlifbası ilə yazılırdı. Şərqi böyük musiqisünəsi Mərəgi, Urməvi, Fərəbi və başqaları öz traktatlarını ərəb əlifbası ilə yazmışlar. Ərəb əlifbası ilə "hissar" sözünün yazılışında isə biz birinci hecada "A" hərfinə rast gəlmirik. Bu, bir daha şöbənin hasar deyil, "hissar" olduğunu sübut edir.

Başqa bir misal çəkək. "Rast" mügamında "mayə"nin bir oktava yuxarı səslənməsinə "Ətrak" deyilir. Əfrasiyab Bədəlbəyli "Musiqi lügəti" kitabında bu şöbənin adı haqqında belə yazar: "bu mügam şöbəsinin "Ətrak" yoxsa "İraq" adlandırılmasında hansı sözün daha düzgün olduğu məsələsi mügam ifaçıları və musiqisünəsi arasında çox vaxt mübahisəyə səbəb olur.

Mügamatın şöbə və güşələrindən bir çoxunun adı, bildiyimiz kimi, coğrafi adalarla əlaqədardır. Həm də, belə hallarda, çox vaxt ölkə, məmləkət adı ilə yox, şəhər adları ilə adlanır. Belə olan təqdirdə, hamiya məlum olan "İraq" ölkəsi olduğunu

Azərbaycanda onun başqa növü də mövcuddur. Bu, "Orta Mahur" mügamıdır. "Orta Mahur" "Mahur-hindi"nin variantı olub, "Bərdaşt"dan deyil, "Hüseyn" şöbəsindən çalıb oxunur.

Azərbaycan musiqisinin əsasını təşkil edən müğamlardan biri də "Bayati-Şiraz" dəstgahıdır. Öz gözəl və dərin təsir qüvvəsinə görə musiqi ədəbiyyatımızda çox vaxt "Ərusi-musiqi", yəni, "musiqinin gəlini" adlandırırlar. Doğrudan da, lirik, həzin "Bayati-Şiraz" – müğamlarımızın bəzəyidir.

"Bayati-Şiraz" müstəqil dəstgah kimi yalnız keçən əsrin axılarından mövuddur. Keçmişdə "Bayati-Şiraz", "Bayati-İsfahan" dəstgahının bir hissəsi olub. O zaman "Bayati-İsfahan" dəstgahı bu şöbələrdən ibaret idi: - Bərdaşt, Gərduniyyə, Nişibifəraz, İsfahanək, Bayati-İsfahan, Nühuf, Hacı-Yuni, Haleyi-Zənbur, Mənəvi, Pehləvi, Bayati-kürd, Katar, Bayati-Əcəm, Gəbri, Baba-Tahir, Azərbaycan, Əbülçəp, Bayati-Şiraz, Xavəran, Uzzal-Dilruba.

Sonralar bu 21 şöbə və güşədən ibarət "bayati-İsfahan" dəstgahından "Bayati-kürd" bölməsi ayrıılır. "Bayati-kürd" ilk dəfə müstəqil dəstgah şəklində Cabbar Qaryagdıcıoğlu ifa edib. Beləliklə, "Bayati-İsfahan" dəstgahından "Bayati-kürd" bölməsi ayrıldıqdan sonra yerdə qalan hissələr gələcəkdə "Bayati-Şiraz" mügamını təşkil edir.

Azərbaycan musiqisində fərqli olaraq, İran musiqisində mövcud olan Bayati-İsfahan dəstgahı öz adını dəyişməmişdir. "Bayati-Şiraz" və "Bayati-İsfahan" müğamlarında

Azərbaycanda o, özünəməxsus inkişaf merhələsi keçmiş və Azərbaycan musiqisinin intonasiyaları ilə zənginləşmişdir.

"Qafqaz Humayunu"nın yaradıcısı ilk dəfə şəşhur tarzən Mirzə Sadıq (Sadıqcan) olmuşdur. O, bir sıra azərbaycan müğamlarının istinad pərdəsini xanəndələrin səsinə uyğun dəyişdirmişdir. Keçmişdə bir çox xanəndələr "Humayun"u bəmdə və zildə oxuyarmışlar. Mirzə Sadıq mügamın istinad pərdəsinin yerini dəyişdikdən sonra bir çox xanəndələr "Humayun"u dəstgah şəklində ifa edə bilmişlər. "Qafqaz Humayunu" məhz belə yaranmışdı. Ümumiyyətlə, "Humayun" məqamı qədim olduğundan bir sıra şərqi xalqlarının musiqi sənətində qorunub saxlanıb. Məsələn, "Humayun" İran, Pakistan və hind musiqisində mövcuddur. Onu da qeyd etmək lazımdır ki, Hindistanın Dehli şəhərində XV əsrə təkilişmiş məşhur "Humayun" məqbərəsi ucalır. Bu məqbərə hələ IX əsrən dehli dəmək olur.

Sonralar bu 21 şöbə və güşədən ibarət "bayati-İsfahan" dəstgahından "Bayati-kürd" bölməsi ayrıılır. "Bayati-kürd" ilk dəfə müstəqil dəstgah şəklində Cabbar Qaryagdıcıoğlu ifa edib. Beləliklə, "Bayati-İsfahan" dəstgahından "Bayati-kürd" bölməsi ayrıldıqdan sonra yerdə qalan hissələr gələcəkdə "Bayati-Şiraz" mügamını təşkil edir. Üzeyir Hacıbəyovun "Humayun"u dəstgah şəklində ifa edə bilmişlər. "Qafqaz Humayunu" məhz belə yaranmışdı. Ümumiyyətlə, "Humayun" məqamı qədim olduğundan bir sıra şərqi xalqlarının musiqi sənətində qorunub saxlanıb. Məsələn, "Humayun" İran, Pakistan və hind musiqisində mövcuddur. Onu da qeyd etmək lazımdır ki, Hindistanın Dehli şəhərində XV əsrə təkilişmiş məşhur "Humayun" məqbərəsi ucalır. Bu məqbərə hələ IX əsrən dehli dəmək olur.

Iran musiqisində səslənən "Humayun" bir çox cəhətlərinə görə eyniadlı Azərbaycan mügamına çox yaxındır.

"Humayun" fars sözü olub, uğurlu, mübarek, padşaha məxsus mənasında işlənir. Lakin, Üzeyir Hacıbəyovun "Qafqaz Humayunu" hər iki müdədəni özündə birləşdirir. Çünkü, biz burada həm dərin kədər hissi, həm də uğura böyük inam hissi duyuruq.

"Şüstər" Azərbaycan musiqisini yeddi əsas məqamından biridir. O, öz bədii ruhi təsir cəhətindən dərin kədər hissi daşıyır. "Şüstər" Şərqi musiqisində qədim məqamlardan biridir. Lad etibarilə, o, "Şur" mügamına daha yaxındır. "Şüstər" İranın cənubunda, Küveytlə sərhəddə, İran körəfzində yerləşən kiçik bir şəhədir. Keçmişdə, müxtəlif dövrlərdə, bu şəhərin adı dəfələrlə dəyişdirilmişdir. Belə bir ehtimal var ki, şəhərin adı Şüstər, Şüst, Şəsdər, Şəstər və s. olmuşdur. Bir çox müğamlarda olduğu kimi, bu mügam da eyniadlı şəhərin adı ilə bağlıdır.

Şəxsiyyət adı ilə bağlı

şəms, Sarəng, hüseyni, Hüsnüyyə, Gərduniyyə, Cüdai, Üzzal, Nühuf, Dilruba, Əbülçəp, Şahnaz, Mübərriqə, Giləgi, Gəbri, Busəlik, Fərvərdin, Dilkeş, Zəngi-şütür, Suzi-güdəz, Tərkib, Novruz-səba, Şəhr-aşub və bir çoxlarının adını çəkmək olar.

"Şur" dəstgahının şöbələri arasında biz "Şəhr-aşub" ifadəsinə rast gəlirik. "Şəhr-aşub" – şəhərdə qarışılıqlı deməkdir. Əslinde, "şur" sözününü də fars dilindən tərcüməsi "qalmaqlı" deməkdir. Bakı musiqi məclislerinin elyazmalarına əsalansaq, demək olar ki, "Şəhr-aşub" şöbəsi hələ XIX əsrin sonlarından mövcuddur. Çox güman ki, bu şöbə daha qədimdir.

Müğamların, şöbə və güşələrin yaranma tarixi çox maraqlı və mürəkkəb prosesdir. Ola bilsin ki, yuxarıda adalarını çəkdiyimiz "Şeşgah", "Həftgah" və bir çox bu kimi mügam, şöbə adalarına rast gəlinir. Lakin, onlarda eksəriyyəti bize gəlib çatmamışdır. Ona görə ki, mügam şifahi enəne ilə nəsildən-nəslə keçir. Ürməvi, Fərəbi və Mərəginin musiqi traktatlarında, bir çox mügam, şöbə və güşə adalarına rast gəlinir. Lakin, onlarda eksəriyyəti bize gəlib çatmamışdır. Ona görə də, bir çox müğamların yalnız adlarını bilirik, müqamlarının isə, əsər-əlamət yoxdur.

Hal-hazırda mügamşunaslıq elmi qarşısında elə vəzifələr durmalıdır ki, misilsiz zənginliyə xas olan qədim müğamlarımızın getdikcə itməkdə olan nadir şöbə və güşələri qorunub saxlansın.

По меньшей мере три человека погибли в результате разгона полицией антиправительственной демонстрации в сирийской столице Дамаске.

Как сообщает BBC, сначала полиция применила против собравшихся слезоточивый газ, а затем открыла огонь по демонстрантам, требовавшим отставки президента Башара Асада.

в связи с происходящей концентрацией сирийских войск в приграничной территории, сообщает телеканал "Аль-Арабия" со ссылкой на осведомленный турецкий источник.

По распоряжению турецкого военного командования генерал Сарват Йрук совершил инспекционную поездку по военным гарнизонам в районе турецко-

президента Башара Асада репрессирует собственный народ".

Тем временем общее число сирийских беженцев, прибывших в Турцию, спасаясь от преследования властей, достигло 12 тысяч человек. Все они размещаются в 5 лагерях, находящихся под управлением турецкой организации "Красного полу-

## Ситуация вокруг Сирии

Напомним, 21 июня сирийские сотрудники служб правопорядка застрелили трех человек и ранили несколько десятков во вторник во время столкновений в двух городах сторонников Асада и его противников, выступающих за отставку правителя страны.

Солдаты и полицейские вмешались в столкновения на стороне групп людей лояльных Асаду в городах Хомс и Майдан в провинции Дейр эль-Зор, граничащей с Ираком.

Согласно поступающим из Сирии сообщениям, по меньшей мере 10 человек были убиты в

сирийской границы, где с сирийской стороны в последнее время наблюдается интенсивные передвижения войск. Сирийские воинские подразделения, включая танки, приблизились на расстояние 500 метров от пограничной линии, заявил источник.

По предположениям, высказывающимся в Турции, сирийские воинские подразделения проводят в приграничной территории операцию по преследованию военнослужащих-перебежчиков, пытающихся прорваться в Турцию, отмечает "Аль-Арабия".

месяца. Ввиду постоянного притока новых беженцев (только за последние сутки их прибыло более 1500 человек) турецкие власти объявили о начале строительства 6-го лагеря, рассчитанного на 4 тысячи беженцев.

Ранее сообщалось, что Башар Асад объявил новую всеобщую амнистию заключенных, совершивших преступления до 20 июня 2011 года. Президент обратился к нации, и в очередной раз пообещал провести реформы во всех сферах и даже пойти на изменение конституции в ближайшее время. После выступления главы государства в крупных городах страны прошли массовые демонстрации в поддержку сирийского президента.

На фоне того, как Евросоюз обсуждает новые санкции в отношении сирийского руководства, а Франция и Великобритания еще недавно были готовы отстаивать жесткую резолюцию Совета безопасности ООН по Сирии, Россия призывает оппозицию в стране начать диалог с официальными властями. Об этом заявил 20 июня глава российского МИД Сергей Лавров. В любом случае, подчеркнул министр, ливийский вариант развития событий в Сирии недопустим. 27 июня делегация сирийской оппозиции прибывает в Москву для переговоров.

Евросоюз одобрил новые санкции в отношении Сирии. В частности, расширен список "невъездных" чиновников, их теперь 30 человек во главе с президентом Башаром Асадом. В список попали почти все министры сирийского правительства.

Им не только закрыли въезд в страны ЕС, но и заморозили их зарубежные банковские счета. Под санкции попали также четыре крупные сирийские корпорации - их руководители тесно связаны с правительством Асада.

В заявлении ЕС говорится и о связи сирийских властей с руководством иранских Стражей Исламской революции: якобы, они поставляли в Сирию оружие. Так что европейские санкции распространяются и на них.

*Kurdistan.Ru*



Кубад Талабани: Курдистан является надежным вложением для иностранных инвесторов

Иракский Курдистан продолжает расти и экономически укрепляться и остается прекрасной возможностью для инвесторов, чтобы найти выгодное помещение капиталов на Ближнем Востоке, заявил инвесторам в Манхэттене Кубад Талабани, представитель РегПК в Соединенных Штатах.

Выступая на 10-м ежегодном симпозиуме хедж-фондов при поддержке Institutional Investor, Талабани сказал: "Курдистан является местом, где те, кто хочет вкладывать средства - от наших новейших друзей, как корейцы, до соседей, как Турция - найдут нашу новую экономику яркой, перспективной и полной возможностей."

Талабани отметил, что за прошедшее время был достигнут значительный прогресс, и курды ожидают большего прогресса и дальнейшего роста. "Мы вышли за пределы гуманитарного развития 1990-х годов и в настоящее время используем наши необъятные человеческие и природные ресурсы для обеспечения нашего экономического развития на более высоком уровне", добавил он.

Хвала укрепление партнерских отношений между КРГ и американскими нефтяными компаниями, Талабани сказал: "Я знаю, что США могут предложить больше, чем знания, в области нефти и газа. Курды хотели бы видеть больше американцев из других секторов, в частности, сектора финансовых услуг, сотрудничающими с нами, в то время как мы развиваем нашу инфраструктуру".

Талабани сообщил аудитории, что производство энергии, туризм и IT-услуги остаются ключевыми возможностями для экономического роста в Курдистане. "Мало того, что наш зарождающийся частный сектор требуют IT-услуг, но я твердо верю, что Курдистан - с его уникальным географическим положением, соседними арабско-персидско- и турецко-язычными странами, и с его большим и в основном молодым, многоязычным и образованным населением - может служить захватывающим центром для развития IT и IT-услуг в будущем", сказал господин Талабани.

Отмечая достигнутый в последнее время прогресс между федеральными и региональными властями в отношении экспорта нефти и платежей, господин Талабани призвал инвесторов принять участие в экономическом росте региона Курдистан. "2011 год будет годом перемен на Ближнем Востоке, и Курдистан является вводом в игру", сказал он.



ходе пятничной акции протеста, участники которой призывают к немедленной отставке президента Бараша Асада.

По словам правозащитников, пять человек были застрелены на выходе из мечети после пятничной молитвы неподалеку от Дамаска. Два человека из числа демонстрантов были застрелены в городе Хомс.

Сирийские власти возложили вину за убийства на неких неопознанных вооруженных людей и заявили, что среди раненых есть и сотрудники правоохранительных служб.

В городах Хомс и Хама протестующие кричали: "Люди хотят падения режима".

Вооруженные силы Турции, дислоцированные на границе с Сирией, приведены в состояние повышенной боевой готовности

Министерство иностранных дел Турции в четверг выразило сильную обеспокоенность в связи с проведением Сирией воинских операций в непосредственной близости от границы и предупредило сирийскую сторону об опасности подобных действий. Об этом турецкий министр иностранных дел Ахмет Давутоглу сообщил в ходе телефонного разговора своему сирийскому коллеге Валиду Муаллему.

Свою озабоченность ситуацией, складывающейся на турецко-сирийской границе, выразила и госсекретарь США Хилари Клинтон, назвав её "очень тревожной". По мнению Клинтон, размещение сирийских войск вблизи от турецкой границы является еще одним признаком того, что "правительство



## Курды протестуют против лишения мандата Хатипа Диджле

Массовая курдская демонстрация состоялась в четверг в Анкаре в знак протesta против лишения парламентского мандата избранного депутата от Диярбакыра Хатипа Диджле. Как сообщает агентство АК-Ньюс, протестующие несли лозунги: "Не трогайте моего представителя" и "Покончить с дискриминацией курдов и продемократических сил". Полиция держала протестующих на расстояния 50 метров от здания Высшего избирательного совета.

Среди демонстрантов были курдские политики, включая главу отделения Партии мира и демократии в Анкаре Сенгула Челика, который сказал в своем выступлении, что решение избирательного органа было "ударом по миру".

"Это решение приведет Турцию к осложнениям", сказал Челик. "Мы не будем с этим мириться. И мы призываем власти немедленно исправить это решение".

Член правящей Партии справедливости и развития (АКП) в Диярбакыре, Бекир Боздаг, сказал АК-Ньюс, что решение Высшего избирательного совета по Диджле было правовым и никто не собирается изменять закон, чтобы включить Диджле в парламент.

## В Турции найдено новое массовое захоронение 90-х годов

Спутниковый телеканал "Науруз", связанный с Партией свободной жизни Курдистана, сообщил в пятницу, что на объекте под городом Диярбакыр в Турции найдено массовое захоронение предположительно членов РПК, убитых турецкими военными.

Согласно телеканалу, найдены останки 12 человек, среди них две женщины. Они были убиты в 1993 году, причем не являлись боевиками, так как только недавно вступили в ряды РПК.

## В Ираке украли \$18,7 млрд американской финансовой помощи стране

Спикер парламента Ирака Осама аль-Нуджафи заявил, что сумма пропавших денег, присланных США на восстановление иракского хозяйства составляет 18,7 млрд долл. - а не 6,6 млрд долл., как сообщалось ранее. Политик отметил, что его утверждение основано на данных американских и иракских аудиторов. Об этом сообщает телеканал Al Jazeera.

Напомним, 13 июня мировые СМИ сообщили, что после свержения режима Саддама Хусейна в Ираке США направляли деньги на восстановление страны. Средства, как правило, завозились наличными на самолетах. Это были деньги, вырученные от продажи иракской нефти. Всего новое иракское правительство должно было подучить от Конгресса США 61 млрд долл. Однако газета Los Angeles Times в начале этой недели писала, что 6,6 млрд из этих средств были украдены. Спикер же иракского парламента заявляет, что сумма неизвестно куда пропавших средств втрое больше - 18,7 млрд долл.

Телеканал Al Jazeera отмечает, что ответственность за сохранность средств тогда лежала на американской временной военной администрации. Соответствующее соглашение было подписано между Вашингтоном и Багдадом в 2004г.

## Малики планирует сократить правительство – курды категорически против

Представитель Коалиции блоков Курдистана Муайед Тайип предупредил в четверг премьер-министра Ирака Нури аль-Малики против "создания политического кризиса" путем сокращения правительства за счет других блоков, которые заработали свои места в правительстве благодаря выборам.

Это заявление было сделано через несколько часов после того, как Малики представил свой доклад по оценке работы министерств по окончании 100-дневного периода, который он во время массовых протестов дал кабинету для повышения эффективности. Были утверждения, что Малики намерен сократить свой кабинет в составе 42 министров.


Тайип сказал, что страна уже страдает от других кризисов, так что Малики следует быть осто-

рожным в минимизации правительства. "Сокращение правительства не должно происходить за счет прав, полученных на выборах. Такое сокращение недопустимо."

Малики заявил в четверг в своем докладе, что "необходимо сократить правительство", что было встречено с одобрением со стороны лидера движения ас-Садра - священнослужителя Муктады аль-Садра.

"КБК считает, что лучше оставить правительство в настоящем виде, с нынешним числом министерств", - сказал Тайип, чтобы не создавать политические проблемы в стране".

Представители движения ас-



Садра, наоборот, заявили, что сокращение должно включать в себя все государственные должности, описав планы как "хорошие" и "полезные" и выразив им поддержку.

## Талабани и Барзани пытаются вновь примирить иракские блоки

Как сообщает агентство "Асват аль-Ирак", в понедельник в резиденции президента Ирака Джалаля Талабани прошла встреча лидеров иракских политических блоков. Во встрече должны были принять участие президент Курдистана Масуд Барзани, лидер блока аль-Иракия Аяд Аллави и спикер иракского парламента, Усама аль-Нуджафи. Однако Аллави в телефонном звонке Талабани извинился за невозможность присутствия на встрече, так как он находится в Лондоне из-за состояния здоровья. На встрече обсуждался вопрос об окончательной реализации Эрбильской инициативы президента Барзани о разделении власти между блоками (октябрь 2010 года).

Отношения между "аль-Иракией", которая давно уже обвиняла премьер-министра Малики в саботаже Эрбильских соглашений, и Малики особенно обострились в пятницу 10 июня, когда произошло столкновение между демонстрациями сторонников Аллави и Малики, при чем последние сжигали портреты Аллави и вытирали




о них свою обувь. Аллави после этого предпринял атаку на Малики, обвинив его в том, что он получает поддержку Ирана, чтобы остаться у власти в качестве премьер-министра, а также обвинив в организации нападения на протестующих сторонников Аллави партию Малики "аль-Даава". Последняя в свою очередь объявила, что подает против Аллави в суд за клевету.

## Пентагон: Шиитские боевики в Ираке продолжают получать оружие от иранцев

В Ираке американские войска несут потери в последнее время в результате нападений боевиков шиитских группировок, а не террористов из "Аль-Каиды". Об этом заявил сегодня в интервью телекомпании Си-эн-эн глава Пентагона Роберт Гейтс. При этом он подчеркнул, что боевики "продолжают получать довольно современное оружие" из Ирана.

"Меня тревожит влияние, оказываемое Ираном" на обстановку в Ираке, сказал министр обороны США, покидающий свой пост 30 июня. По его словам, иранцы поставляют шиитским группировкам "фугасы для установки на дорогах, а также реактивные гранаты, которые являются очень мощным оружием". "И мне кажется, что у премьер-министра Нури аль-Малики это тоже начинает вызывать тревогу, - продолжил Гейтс. - И он начинает серьезно



воспринимать эти экстремистские шиитские группировки, большинство из которых имеет связи с Ираном".

Гейтс сообщил, что администрация Обамы обсуждает с правительством аль-Малики возможность сохранения в Ираке "ощущимого военного присутствия" США и после декабря 2011 года. Согласно заключенному в ноябре 2008 года соглашению между Вашингтоном и Багдадом, американские боевые части

покинули Ирак в прошлом году. Сейчас там находятся еще около 47 тыс военных, которые должны вернуться домой до 31 декабря с.г. После этого в Ираке останутся порядка 150 военнослужащих для содействия в подготовке местных сил безопасности.

Гейтс за последние несколько месяцев уже не раз заявлял, что этого будет недостаточно для эффективного противодействия экстремистам. По его оценкам, иракским военным так и не удалось пока наладить нормальную тыловую службу и систему закупок техники и ее ремонта. Кроме того, у Багдада до сих пор практически нет своих BBC и плохо обстоят дела с разведкой. Согласно данным Пентагона, в Ираке погибли с марта 2003 года 4422 американских военнослужащих, еще 32 тыс получили ранения.

Предлагаемая Вашему вниманию "Книга вечных даров", впервые изданная на арабском языке в 1911 в Каире (Египет), долгие годы была недоступной даже для специалистов. Ее автор - шейх Мухаммад Амин аль-Курди аль-Эрбили (родился примерно в 1860 г., умер в 1914 году), курдский суфий из братства Накшбандий-Халидийя, сын шейха Фатхи-заде, шафиит.

Этот агиографический сборник посвящен истории, теории и практике суфийского братства Накшбандий-Халидийя.

Именем Аллаха (Единого Бога) Милостивого, Милосердного!

Хала Аллаху [Единому Богу], Который озарил светом Истины сердца обладателей подлинного знания ('ирфан)! Слава Аллаху, Который одарил обладателей сокровенных тайн Своим божественным явлением в их сердцах благодаря которому воссияла сила Веры! Благословение и мир Пророку Мухаммаду, который призывал к вере в Аллаха [Единого Бога] и делал это самым наилучшим образом и благодаря которому сподобились Светом и люди, и духи! Благословение и мир ему, Пророку Мухаммаду, который приблизил мусульманскую ('умму) к Всеодаряющему Господу – для поклонения Ему! Да благословит Аллах и приветствует Пророка Мухаммада, его семью, его сподвижников и знатоков Корана Истины и Светом на пути к Нему! А далее: И говорит полагающийся на Господа своего бедный Его раб Мухаммад Амин, шафиит, суфий из братства Накшбандийя, курд по происхождению из города Эрбиль, проживающий в университете городе Аль-Азхар (Египет): Когда Аллах почтил меня Своим повелением проповедовать и распространять высокое учение тарикат (суфийского братства) Накшбандийя, – да будут святы могилы шейхов этого братства! – которое тогда было незнакомым и новым явлением в городах и весях Египта, я сочел нужным ознакомить учеников этого высокого суфийского братства знанием биографий наших предшествующих шейхов и с благостью мистических состояний наших ранних предшественников, от нашего шейха до пророка Мухаммада – да благословит его Аллах и приветствует! – в виде кратких или более пространых рассказов, рассматривая это дело как труд ради взыскиющих божественного знания (аль-Хакк) и ради пробуждения их стремлений от сна безразличия (гафлатун). Ведь рассказы праведных мужей, как сказал аль-Джунайд – это войско из несметных воинств Аллаха – Всемогущ Он и великий!, с помощью которого Он приблизит к святости Своего присутствия того, кого пожелает". Также я хотел подробно рассказать об духовных праотцах учеников, которые заслуживают, чтобы они [эти ученики] знали о них больше, чем о своих телесных, земных отцах. Потому что дух более тесно связан с тобой, о читатель, чем твое тело. Бывают отцы духовные и отцы телесные. Предназначение и дело земного отца – развитие и продолжение тварного мира. А дело духовного отца-развитие мира божественного ('алам аль -'амр). Дело первого – условие в земном мире для совершенного человека в ходе усвоения им всех разделов и частей этого мира для его физического, внешнего развития. А второе дело – условие для совершенного человека в познании всего мира в его тайном, мистическом развитии. Это – самое что есть человеческого в человеке. С помощью последнего осу-

# ШЕЙХ МУХАММАД АМИН АЛЬ-КУРДИ АЛЬ-ЭРБИЛИ

О достоинствах и похвальных качествах суфийского братства Накшбандийя и его Пути к Богу



ществилось миссия божественного на Земле, которая нерушимость уз и ничто не в силах ее разорвать. Поэтому духовный отец обладает высокой благородной степенью. За ним ниже (по степени) следует земной отец. Поэтому Абу Иазид Бистами, султан влюбленных [суфиев в Бога], сказал святому [Бунану] аль-Джамалю относительно духовной связи: Регилиозные связи между нами Чем связи по родству и по крови "арифун сошли на том, что тот, кто не имеет родственных отношений к племени или народу, – подобен подкидышу на дороге. Как в таком случае может личность иметь отношение родства к тому, который не знает ее? И поэтому духовное связующее средство, тайное отношение и смысловая связь между человеком и его предшественниками, суфиями, не реализуются и не состоятся, пока этот человек не будет делать то же, что и они и не будет следовать их пути, принимая их наставления. А как будет кто-то следовать их пути, если он не будет их знать? И каким образом сможет усвоить их нравственные качества, если не сведущ в них? Поэтому истинному муриду не следует ограничиваться только знанием деяний своих шейхов, а наоборот, ему необходимо знать значения и смыслы этих деяний, т.к. они [смыслы] были для них средствами достижения ими истины, когда снизошло на них излияние божественного от святости Аллаха – Всемогущ Он и Великий! Знание и биографий и наравственных качеств шейхов будет помостью для тебя на мистическом Пути к Богу, если позволит Аллах. По этой причине некоторые великие шейхи Накшбандийя сказали: "Иногда знание качеств предшествующих шейхов будет, более полезным для мурида, по сравнению с его личным наблюдением за ними, потому что иногда мурид бывает слишком приземленным, земным человеком, а потому нет пользы, если он увидит в шейхах то, что дал им Господь из даров уникальной непохожести". Поэтому мы собрали ради такого важного великого дела множество книг на арабском и персидском языках, содержащих биографии шейхов, правила и мораль суфийского Пути к Богу, написанных древними и современными авторами из преданных членов братства Накшбандийя. Мы извлекли из этих книг, по воле Аллаха, самое отборное и добыты, благодаря Господу, самую суть: сады из роз и сад для собеседования, великолепные сунны пророка Мухаммада, усладу для души и сокровенные тайны, помыслы

Бога, ключи и книги для помощи начинающим и многое другое. Мы назвали наше произведение «Книгой вечных даров» [подзаголовок который], «О достоинствах и похвальных качествах суфийского братства Накшбандийя и его Пути к Богу». И вот он я, приступивший к осуществлению замыслу при помощи Господа, Царя [Судного дня], Коему поклоняются. Я прошу Всевышнего Аллаха, чтобы моя книга принесла пользу избранным людям (аль-хасса) и непосвященному простому народу (аль-гамма), и чтобы Он сделал эту книгу достойной Его во веки веков!

## Введение

Знай – о, ищащий знания (ма'рифа) (подлинной истины о Боге) и взыскивающий пути искренности и верности! – что целью сотворения человека в этом мире является исполнение обязанностей поклонения Аллаху, которое есть высшие ступень и степень угощения Господу и нет в видах угощения Ему степени выше, чем это поклонение Богу. И угощение служения Господу непредставимо без выполнения поклонения Ему, которое состоит в ощущении рабом чувства постоянного пребывания в присутствии Всевышнего Аллаха. Истинное поклонение осуществляется только через любовь и влюбленность к Великому и Всевышнему Аллаху, так как именно любовь к Богу ищащий Его суфий достигает состояния отрешенности от всего, кроме Бога (аль-Хакк), и при помощи любви к Господу он вознесется к мистическому месту (макам) служения Аллаху. Если Суфий не сможет достичь при помощи чистого сердца божественного экстаза; то он не удостоится этого счастья. И лучшим средством для суфия в достижении этого экстаза является руководство со стороны совершенного шейха, чья жизнь состояла в движении по мистическому Пути благодаря переживанию божественного экстаза и наития, беспрекословного служения шейху, наличия благого поведения, стойкой веры, искренности, а также очищение души от дурных качеств и приобретение благородных свойств, чтобы достичь степени созерцания Всевышнего Аллаха. Необходим страх перед Господом, поскольку боялись Бога праведные святые суфии и учёные мужи, особенно шейхи братства Накшбандийя – да будут святы их могилы! Коль скоро все известные суфийские тарикаты-мистические Пути имеют нисбу, то они равны в обладании тайным методом познания Всевышнего Аллаха, и ничем не различаются и не выделяются, кроме наличия у них специфических «нисб», средства достижения присутствия у Него. Самым лучшим и правильным средством достижения высшей степени единства с Богом для суфийского ученика - мурида является мистический Путь-тарика Накшбандийя. Поэтому мы посчитали уместным вновь напомнить тебе, о искренний мурид, слова наших шейхов об этом суфийском братстве, напомнить о том, чем ты станешь руководствоваться при помощи их благословения – (бараката), если же позволит Аллах. Мы говорили, что Путь (тарика) наших шейхов братства Накшбандийя –

это вероучение праведных мусульман, следующих сунне Пророка Мухаммада. Это Путь-(тарика) также сподвижников Пророка Мухаммада – да будет доволен ими Аллах! – ничто не добавлено без нужды в этот Путь. Мистические состояния шейхов длительны, а моменты созерцания ими манифестаций божественной сущности продолжительны. То из манифестаций божественного, что для иных бывает как вспышка молнии, для шейхов есть постоянное продолжение. А присутствие [у Господа] наших шейхов из Накшбандийя, невыразимо словами и выражениями. Следуя шейхам, разузнавай их благородные обычаи и, возможно, ты с их помощью добьешься победы, заслужишь сокровенности, так вдохнешь из дыхания Пути-тарика, что ничто случайное не будет уже занимать твой ум и отступит от тебя дьявольское наваждение. Воистину, их Путь – самый легкий из всех путей-(тарикат), доставляющих суфия к Всевышнему Аллаху, поскольку основа у тарика Накшбандийя – тасаввух (суфизм), а первый экстаз и наитие, выводящие на мистический путь, исходят от внутренне-го руководителя-муршида, находящегося под сенью духовного наследия пророка Мухаммада – да благословит его Аллах и приветствует! – который сказал: «Все, что вложено мне Аллахом в мою грудь, я все это передал [вложил] в грудь Абу Bakra» [преемника Пророка Мухаммада после его смерти на посту руководителя мусульманской общины-государства]. Этот Путь-тарика излучает и отражает совершенство связи их любви Богу. И в проявлении этой любви равны и молодые [суфии] и шейхи. Об этом само-пожертвовом проявлении жизни и смерти шейх Мухаммад Бахаутдин ан-Накшбанди – да будет свята его могила! – говорил: «Кто отказывается от нашего Пути-тарика, тот на грани отступления от исламской веры». Также он говорил: «Наш Путь-тарика – наикратчайший путь к Всевышнему Аллаху». «И как наш Путь не будет наикратчайшим путем к Нему и связью с Ним, ведь конец Пути-тарика включен в начало этого Пути?» «Несчастен тот, кто избрал этот суфийский путь и не направился по верному пути, кто взялся идти и не нашел счастливый удел. В чем виновато солнце, если у кого-то нет глаз?». И если ты вступил на Путь великих шейхов, то тебе необходимо следовать им и остерегаться нарушать их установления, чтобы ты смог достичь их совершенства и ознакомиться с их мистическими состояниями ахвал. Вступление в это высокое суфийское братство тарика возможно после получения наставления – талкин от совершенного шейха, сведущего в Пути-тарика, поскольку тайное предназначение наставления талкин – это соединение сердец друг с другом, с сердцем Пророка Мухаммада – да благословит и приветствует его Аллах! – а его сердца со святостью присутствия у Аллаха – Всемогущ Он и Велик! И самое наименее из благ, что достану муриду, если он приобщится к духовной генеалогии – «силсиле» суфиев, – это отклик душ святых шейхов, начиная от пророка Мухаммада - да благословит его Аллах и приветствует! – и присутствие у Аллаха – Всемогущ Он и Велик! – если мурид обратится к этой силсиле. Тот, кто встанет на Путь - тарика без этого [приобщения к силсиле], то он не из числа приобщенных к тарикату, и не ответят ему души шейхов, если он не обратится к силсиле.

*продолжение следует*

Е. В. Соан, английский разведчик писал о своей первой встрече с курдами Турецкого Курдистана: «Это был авантюрист великой расы, которая занимает горную полосу Турции и Персии в 125 т.кв.миль» (1908-1909 гг. «To Mesopotamia and Kurdistan in disguise»).

Постановлением АзЦИК в 1923 г. район, который был назван Курдистаном и выделен в самостоятельную административную единицу.

Курдистан особый округ, согласно районирования Азербайджана в 1929 г. когда был ликвидирован (1929), включал в себя 4 района — с севера на юг: Кельбаджар, Лачын, Губатлы и часть нынешнего Джебраильского района.

Северные районы бывшего Курдистанского уезда отделяли последний по водоразделу Муровдагского хребта от Гянджинского уезда. По водоразделу Кангуро-Алангезского хребта Курдистан граничил с Нор-Баязетским уездом ССР Армении. С юго-запада он примыкал к Шаруро-Дарелегезскому и Зангерурскому районам ССР Армении.

Его границы с юго-востока по реке Акера проходили по меже с бывшим Джебраильским уездом, начиная с с.Эфендилляр до владения в эту реку ее левого притока-Милхелев. Наконец Курдистан граничил с Нагорным Карабахом с юго-востока от владения реки Милхелев в Акру, вплоть до Муровдагского хребта. Стр.10-11

В результате работы экспедиции удалось выяснить, что в Лачинском районе имеется 11 курдских сел:

Зерти, Минкенд, Бозлу, Камаллы, Калача, Черахлы, Агджакенд, Каракешиш, Аг-Булаг, Шейланлы, и 11) два небольших отселка последнего: Катос-бина и Чайбина, являющихся продолжением друг-друга.

Общее число хозяйств:

№ п/п	Населенные пункты	Общее число хозяйств	Курдских
1.	Зерти	42	42
2.	Минкенд	270	170
3.	Бозлу	71	71
4.	Камаллы	107	107
5.	Калача	16	16
6.	Черахлы	44	44
7.	Агджакенд	45	45
8.	Каракешиш	107	107
9.	Аг-Булаг	67	67
10.	Шейланлы	65	65
11.	Катос-бина	30	30
	Чайбина	20	20

Всего из 884 — 774 курдских

Стр. 34.

В каждом селении имеется 2,3,5,7 и больше родов

Стр.37

С. Калача — из одного рода.

В Нах крае, курдские селения, расположенные вокруг ст. Араздаян представляют собой родовые поселки, носящие наименование рода, а не собственного названия, имеющегося давно у каждого селения. Всего в этом районе 7 курдских селений:

1. Кара-Бурун
2. Яных
3. Коркмас
4. Гяляван
5. Махмуд-кенд
6. Водокачка и
7. Кыгач

Однако, эти названия большей частью не употребляются, а селениям присвоены наименование живущих там рода. Стр. 37.

В соответствии с этим селения

1.Кара-Бурун и Яных — Бануки

# Курди Азербайжана

## Лачын, Кельбаджар, Нах.рай.

2.Гяляван, Махмуд-кенд и Водокачка —

Гарики

3.Кыгач — Башки.

Все эти селения находятся вокруг тюркского села Садарак, представляя собой ряд бывших отселков Садарака, и расположенных на территории от границ железнодорожной линии Джульфа-Баку до реки Аракс, отделяющей СССР от Турции и Персии, примерно шириной в 5-7 км. и длиной в 10-12 км.

Указанные селения объединяются единым сельсоветом, выделенным год назад (1930) в самостоятельную единицу Сталинского района Нахкрай и носящим названия Шавлинского сельского совета.

На 5 сентября 1931 г. число населения по описываемым нами курдским селениям:

№ п/п	Название села или рода	Число хозяйств	Число жителей
1.	Шавлики	54	315
2.	Яных	57	264
3.	Гяляван	87	383
4.	Коркмас	26	135
5.	Башки	60	410
6.		44	44
<b>Всего</b>		<b>284</b>	<b>1507</b>

Стр.38.

Род Шавлики в 2-х занятых им селах

Название сел	Быки и КРС	Лошади	Овцы	Ослы
Кара-Бурун	223	57	1814	9
Яных	315	55	2480	5
<b>Всего</b>	<b>538</b>	<b>112</b>	<b>4294</b>	<b>14</b>
Башки	346	43	798	5
<b>Итого</b>	<b>984</b>	<b>155</b>	<b>5092</b>	<b>19</b>

Род Шавлики — 579 чел Башки — 410 чел.

Стр. 39.

...вопрос о выделении Курдистана был предметом неоднократных суждений как в АзЦИК-е и Комиссии по районированию, так и в партийных организациях. Была выделена со стороны ЦК АКП(б) специальная комиссия по определению границ и формы административного управления Нагорного Карабаха и Курдистана. Если в комиссиях не было никакого сомнения в необходимости выделения Нагорного Карабаха в автономную область, то нельзя этого сказать о Курдистане. Вопрос о Курдистане обсуждался в течении ряда месяцев...

В течение ноября и декабря месяцев 1922 г. состоялось 3 постановления Президиума АзЦИК-а (от 21.X.1922 г., \$4; 20.XI.1922 г., \$2; 30.XII.1922 г., \$4) о Кубатлинском уезде, из которых первым предусматривались ликвидация его, а последующими двумя решениями вопрос временно оставался открытым.

13 января 1923 г. вопрос снова обсуждается в Президиуме АзЦИК-а, и снова в связи с предполагающейся организацией Курдистана Кубатлинский уезд временно оставляется самостоятельным (\$1. Протокол Президиума АзЦИК-а Азерб.ЦГА при АзЦИК-е Дело №7 Управления Землеустройства НК Зема за 1923

г. лист 25).

Вплоть до лета 1923 г. вопрос о выделении Курдистана выдвигается на заседаниях центральной Разграничительной Комиссии АзЦИК-а. Наконец, в июле 1923 г. он делается предметом обсуждения упомянутой нами специальной комиссии.

В протоколе заседания

\$4. Поступило 2 предложения:

1). Курдистан выделить в особую административную единицу на правах уезда, непосредственно подчиненного центру, в составе Джаванширского, Шушинского и Кубатлинского уездов (мотивировка): отдаленность Курдистана от центра Баку, прерванность и отдаленность Курдистана от низменного Карабаха и достаточное население, около 60 тысяч человек не обращении особого внимания центра и неудовлетворение повседневных (повидимому, пропущено слово нужд А.Б.), до настоящего времени, ввиду также подчиненности отдельным уездам Карабаха,

2). Курдистан оставить в виде района, подчиненного низменному Карабаху.

При этом голоса разбились, вопрос остался открытым.

Стр.51-52.

В следующем заседании той же комиссии, состоявшемся 7 июля 1923 г. зафиксировано в протоколе:

Слушали	Постановили:
2. О Курдистане	2. Образовать Автономный Курдистан, центр и границы которого определить при установлении границ Автономного Нагорного Карабаха

Автор Летописи Шериф-еддин Хан Битлиси, влиятельный Курдистанский правитель Битлиса, играл крупную роль в борьбе между персидской монархией Сефевидов и Турцией. Ему именно в значительной степени была обвязана своими победами Турция в своих войнах с Персией в конце 16 века.

Стр. 57.

Выборы из приведенной там же («Кавказский календарь» за 1910 г., стр. 545) таблицы «Распространение населения Кавказа по родному языку, согласно переписи 1897 года» (Издание Центрального Статического Комитета 1905 г.) дают следующую картину о численности курдов:

№ п/п	Название села или рода	Число хозяйств	Число жителей
1.	Шавлики	54	315
2.	Яных	57	264
3.	Гяляван	87	383
4.	Коркмас	26	135
5.	Башки	60	410
6.		44	44
<b>Всего</b>		<b>284</b>	<b>1507</b>

Таким образом, по переписи 1897 г. в Кавказе 99.832 тыс. курдов (в Елисаветпольской губ. 3042).

Стр. 60.

В «Кавказском календаре» за 1917 г. приведены материалы о пространстве и населении Кавказского края к 1-му январю 1916 г., основанные на данных уездной администрации.

Составленная нами общая сводка курдского населения представляется в следующем виде:

Название сел	Быки и КРС	Лошади	Овцы	Ослы
Кара-Бурун	223	57	1814	9
Яных	315	55	2480	5
<b>Всего</b>	<b>538</b>	<b>112</b>	<b>4294</b>	<b>14</b>
Башки	346	43	798	5
<b>Итого</b>	<b>984</b>	<b>155</b>	<b>5092</b>	<b>19</b>

Стр. 60.

...по ориентированным материалам госплана АССР, полученным экспедицией накануне своего выезда, количество курдов по Лачинскому району определялось в 99,2%, по Кельбаджарскому району в 99,5%; число тюрок по обоим районам определялось в 180 человек: 108 по Лачину и 72 чел. по Кельбаджару.

По итогам переписи, проведенной в 1926 г. число курдов по 5 дойра[1] тогдашнего Курдистана распределялось следующим образом:

Слушали	Постановили:
2. О Курдистане	2. Образовать Автономный Курдистан, центр и границы которого определить при установлении границ Автономного Нагорного Карабаха

Число курдов в Кубатлинском дойре по языку и по народности 5200 чел. Общее количество 37.182 чел. (стр. 61), что составил 72,2% Курдистана, но из них говорящих на курдском языке 3123.

Комиссия А. Букшпана По Лачинскому району

	мужчин	женщин	всего
Бакинская губерния	6	2	8
Дагестан	11	11	22
Елисаветполь. губ.	1663	1379	3042
Карская область	22632	20336	42968
Кутанская губерния	935	889	1824
Терская область	13	6	19
Тифлисская губ.	1400	1138	2538
Черноморская губ.	22	—	22
Эриванская губ.	26239	23150	49389
<b>Итого</b>	<b>52921</b>	<b>46911</b>	<b>99832</b>

Из 193 населенных пунктов нынешнего Лачинского района 108 сел курдских, 3322 говорят на курдском.

В 1919 г. тюрики в Минкенд из Сисиана приселились в результате Дашиакского разгула.

Стр. 63.

	магометан	ецидов	всего
По Бакинской губ.	501	191	692
По Елисаветоп.губ.	3.802	—	3.802
По Батумской обл.	552	—	552
Карская область	49.752	17.698	67.450
Тифлисская губ.	5.932	4.697	10.629
Эриванская губ.	36.508	12.624	48.532
<b>Итого</b>	<b>97.047</b>	<b>35.210</b>	<b>132.257</b>

Стр. 64.

Перепись, проверенный Наркомпросом Аз. Республики весной 1931 г.

#### Сохранившие свой язык курды:

Дойра* (округ)	Кол-во курдов	Говорящих из них на курдском языке
В Кельбаджаре	11993	1438
Каракышлакском	6033	1758
Курдхаджинском	8173	691
Мурадханлинским	6159	429
Котурлинским	5885	955
<b>Итого</b>	<b>38243</b>	<b>5271</b>

Стр.66.

Так называемые Зиленские курды, сосредоточенные в настоящее время на территории в Нахичеванской ССР, до апрельской революции 1920 г. в Азербайджане проживали компактной массой.

...Дашнакская крововая эпопея 1919 г., непекращающаяся война и разгул дашнакских банд во главе с Дро заставили курдов бежать из пределов края в Турцию и Персию.

Общее число курдов...в Нахкрае, определяются последней переписью Наркомпресса в 3180 чел.

В Азербайджане....усилились гонения на курдов, издевательства над курдским языком, над курдской национальностью. Курд становится посмешищем и предметом шуток...

Именно к этому периоду учащаются клятвы отдельных курдских селений бросить курдский язык, бывшей объектом иронии, анекдотов и насмешливых прозвищ (вроде къч-үр, или къча-үрга[2]). Нами установлена ряд случаев, когда курды давали клятву бросить свой родной язык (селение Камаллы Лачинского района). Стр. 72.

...отсутствие в то время (к декабрю 1930 г.) в Азербайджане курдской школы на родном языке. Стр. 80.

На путях денинской национальной политики курдская «проблема» в Азербайджане разрешается. Правда, мы остаемся все еще позади далеко ушедшой от нас впереди Армении. Стр.85.

«...если бы ничего иного курды не могли внести, кроме своих воинственных песен, боевых мотивов, если бы они больше ничего не смогли внести, кроме своих бесконечных живописных танцев, то и это было бы прекрасным вкладом в международный пролетарский интернациональный вклад идей» (В. Ваганян. «О национальной культуре». Газета «Заря Востока», 1927 г. №187). Стр. 86.

Мусаватские борзописцы злобно констатировали в эмигрантской прессе за 1931 г. (Журнал «Билдириш», ноябрь) «Для курдов, численностью не более 6-10 тысяч человек, не знающих никакого языка, помимо тюркского, были созданы язык, отдельный шрифт, школа, культура и т.д.». Стр. 89.

Начиная с 40-х гг., и особенно, с 50-х гг. XIX в., когда возникло первое массовое движение курдов под руководством Бедр-хана (1843-46 гг.) и далее во время Крымской войны в 1855 г. под руководством Езданшера, в 1877-78 гг. во время русско-турецкой войны под руководством сыновей Бедр-хана, в 1880 г. восстание шейха Обейдуллы и т.д. и вплоть до наших дней (восстание 1925, 1929, 1930 гг.), Турско-Персидский Курдистан периодически охвачен заревами угнетаемых курдов. Стр.91.



## НАТО подтвердила факт авиаударов по г.Брега

Организация Североатлантического договора (НАТО) подтвердила факт ударов авиации по военным целям ливийского портового города Брега, расположенного на берегу залива Сидра. Об этом сообщается в пресс-релизе Североатлантического альянса.

В НАТО уточнили, что удар был нанесен 25 июня 2011г. по складам боеприпасов и стоянке вооруженных сил главы Джамахирии полковника Муаммара Каддафи. Североатлантический альянс также сообщил, что не располагает данными о жертвах среди мирного населения в результате атаки своих военно-воздушных сил.

Ранее государственное телевидение Ливии передало, что в ходе сегодняшнего налета авиации НАТО погибли 15 мирных жителей и 20 получили ранения.

Мы можем подтвердить, что подвергшиеся атаке здания были заняты войсками М.Каддафи и могли быть использованы для подготовки атак на гражданское население в районе г.Адждабия и г.Бенгази", - отмечается в пресс релизе.

Накануне местное информагентство сообщило, что жертвами авиаудара НАТО в районе г.Брега стали пять человек.

Ранее сообщалось со ссылкой на свидетельства очевидцев, что авиация Североатлантического альянса нанесла сегодня удары по четырем целям в восточном пригороде столицы Ливии - г.Триполи.

## В Манчестере пройдет курдский кинофестиваль

В субботу в Британии стартует Пятый Манчестерский курдский кинофестиваль.

Это демонстрация лучших, прежде всего короткометражных, фильмов из стран региона, часть которых будет впервые показана в Великобритании.

Фестиваль этого года представит вдохновляющие фильмы с рассказами о жизни, любви и войне. Фестиваль также предлагает возможность встретиться с рядом режиссеров.

Организатор фестиваля, Аллан Амин, сказал агентству Ак-Ньюс: "Цель фестиваля - поделиться с различными цивилизациями красотой курдского искусства. Мы также надеемся, что он может быть использован в качестве базы для строительства центра курдских кинематографистов, чтобы позволить им реализовать свое искусство."

Среди фильмов - "Сын Вавилона", "Добро пожаловать" - рассказ об иммигрантах, оказавшихся в ловушке на берегах Кале.

# ДИПЛОМАТ

№ 15 (126) 22-28 Июня 2011

ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА



## Президент Джаяль Талабани прибыл в Тегеран

Президент Джаяль Талабани прибыл в Тегеран, столицу Исламской Республики Иран, в пятницу вечером, 24 июня, для участия в Международной конференции по вопросам борьбы с терроризмом.

Талабани был встречен в Тегеране министром нефти Ирана Али Абади и послом Ирака в Тегеране Мохаммедом Маджидом аль-Шейхом.

Президента сопровождали иракский советник по национальной безопасности Фалях аль-Файяз и ряд других должностных лиц.




## Курдские депутаты отказались идти в парламент Турции

Как сообщает агентство "Фират", собрание избранных депутатов турецкого парламента от блока Труда, демократии и свободы (поддерживаемого Партией мира и демократии) приняло решение не входить в парламент. Решение было принято в качестве ответа на решение Высшего избирательного совета Турции запретить участие в парламенте депутату Диярбакыра Хатипу Диджле.

Зачитавший заявление группы Салахетин Демирташ, депутат от Диярбакыра, заявил, что группа "не войдет в парламент, пока существует несправедливость против наших людей и непрестанно продолжается насилие и действия против нашего народа. Последней каплей явилось решение Избирательного Совета об отмене мандата Хатипа Диджле. Именно по этим причинам мы приняли решение не идти в парламент, пока эти несправедливости и насилия не будут остановлены".

## Фаллах Мустафа принял румынского посла в Ираке



Фаллах Мустафа Бакир, глава департамента иностранных дел КРГ, во вторник принял румынского посла в Ираке Якова Прада и главу румынского торгового представительства в Курдистане Каталин Стойку.

Обсуждались пути укрепления двусторонних связей, повышение уровня дипломатического представительства Румынии в Курдистане и организации совместного экономического форума.

## Сирийские власти ввели танки в деревню на границе с Турцией

Сирийские войска при поддержке танков заняли сегодня одну из деревень вблизи турецкой границы. Правительство расширяет военное присутствие на северо-западе Сирии в ответ на массовые акции протеста, прошедшие по всей стране в пятницу.

Занятая сегодня деревня аль-Наджия расположена у дороги, соединяющей сирийский порт Латакия с Турцией, куда за последнее время бежали около 12 тысяч сирийцев.


По сведениям правозащитников, по меньшей мере 18 участников антиправительственных демонстраций в Дамаске, Хомсе и других городах были убиты накануне солдатами сил безопасности. Государственное телевидение обвиняет в убийствах мирных граждан в Дамаске неких "вооруженных бандитов".



# ПОСЛЕДНИЯ страница

## Оджалан поддержал бойкот турецкого парламента депутатами от прокурдской партии

Лидер Курдской Рабочей партии (РКК) Абдулла Оджалан, отбывающий пожизненное заключение на острове-тюрьме Имралы в Мраморном море, поддержал решение курдских политиков от прокурдской Партии мира и демократии (ПМД) бойкотировать заседания парламента Турции. Об этом турецким СМИ сообщили адвокаты лидера РКК Омер Гюнеш, Шакир Демир и Мизгин Ыргат.



Напомним, что в Турции новоизбранные депутаты от ПМД приняли решение бойкотировать парламент нового созыва в знак протеста против аннулирования Высшей избирательной комиссии Турции депутатского мандата курдского политика Хатипа Диджле.

## Курды ведут переговоры с ЕС об открытии европейского представительства в Эрбите

Салим Карави, представитель Регионального правительства Курдистана в Европейском Союзе, посетил штаб-квартиру Европейской комиссии и был принят г-жа Ломбарт Кьюсак, руководительницей отдела Персидского залива, и г-ном Владимиром Ланасаком, главой иракского отдела Европейской Комиссии.



Стороны обсудили двусторонние отношения и необходимость открытия представительства ЕС в Курдистане. Г-н Карави подчеркнул

важность Курдистана в новом Ираке, а также важность наличия представительства ЕС в Эрбите для укрепления двусторонних отношений. Г-жа Кьюсак выразила полное согласие с этим.

## Конфликт в Сирии грозит Ближнему Востоку войной

Конфликт между оппозицией и правительством в Сирии, грозит войной всему Ближнему Востоку в случае дальнейшего обострения ситуации. Как отмечают эксперты, уже сейчас обстановка накалилась, за счет резкой активизации исламистов на Ближнем Востоке.

Факторы риска для региона — это возможный конфликт между Турцией и Сирией, нестабильная ситуация в Ливане и потенциальная возможность прихода к власти в

Сирии исламистов близких к Ирану. Это в корне бы изменило расклад сил в регионе и скорее всего привело бы к тому, что Саудовская Аравия и ее союзники были бы вынуждены рассматривать вариант интервенции в Сирию для стабилизации ситуации.

Так или иначе, Сирия остается одним из сильных дестабилизирующих факторов, которые раскачивают всю ближневосточную лодку. И пока непонятно, как будет развиваться ситуация дальше.

TESİSÇİ VƏ BAŞ REDAKTOR:  
TAHİR SÜLEYMAN

İMTİYAZ Ü SERNİVİSAR:  
TAHİR SILÈMAN

УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР  
ТАХИР СУЛЕЙМАН

Tel: +994 50 352-33-18

Rus şöbəsinin redaktoru  
SEYMUR ALXANOV

Xüsusi müxbirlər:  
RAMİZ CƏBRAYILOV

SAKİT ÇIRAQLI

Müəlliflərin mövqeyi redaksiyanın  
mövqeyi ilə üstüstə düşməyə bilər.

Ünvan: Bakı şəhəri, 40  
Küçə S.Mehmandarov ev 25, mənzil-17

Navnisan: Bakû 40 soqaq  
S.Mehmandarov xanî 25 mal-17

Adres: Bakı 40, ulica S.  
Mehmandarova dom 25 kv-17

Qəzet "Diplomat" qəzeti bilgisayar  
mərkəzində uğurlub səhifələnib və "Futbol+  
Serviss" mətbəəsində çap olunmuşdur.  
www. Diplomata-kurdi.com

e-mail: diplomat\_gazeti@box.az  
Şəhadətnamə : NFS 005004966

BUSB-un2 saylı Sabunçu rayon filialı  
VÖEN1800061582

H/h 438010000  
Sifariş: 4500